



ABŞ-dan İlham Əliyevə tam dəstək

Azərbaycan Prezidentinin mövqeyini Birləşmiş Ştatlar da təqdir edir

Postmüharibə dövrünün siyasi prioriteti Ermənistanla sülh sazişinin imzalanmasına dair aparılan danışıqlar prosesidir. Avropa İttifaqının təşəbbüsü ilə start verilən prosesin başlanğıc mərhələsi hələ ki normal məcrada, yəni Azərbaycanın irəli sürdüyü təkliflərin Ermənistan tərəfindən qəbul edilməsi fonunda davam edir.



V "Xarıbülbül" Beynəlxalq Folklor Festivalı davam edir

Azərbaycanın mədəniyyət paytaxtı Şuşada keçirilən V "Xarıbülbül" Beynəlxalq Folklor Festivalı davam edir. Bu dəfə də Qarabağın incisi olan Şuşa özünə qayıdan müasir siması, Cıdır düzünü bəzəyən ecazkar muğamı ilə birgə müxtəlif xalqların musiqisinə, mədəniyyətinə və onun görünüşünə gələn qonaqlara qucaq açıb.

AZƏRTAC xəbər verir ki, festivalın ikinci günündə səhnədə ilk olaraq Bolqarıstandan olan "Trigaida" qrupu yer alıb. Tamaşaçılar qarşısında geniş və maraqlı repertuarla çıxış edən qrup dinləyicilərinə özünün məşhur musiqilərini təqdim edib.

Qeyd edək ki, qrupun rəhbəri rossam, musiqiçi, prodüser və bəstəkar İvan Şopovdur. O, 250-dən çox musiqi layihələrində iştirak edib, həm solo, həm də qrup albomları buraxıb.



İlham Əliyevin şərtləri regionun yeganə inkişaf təminatıdır

Azərbaycanın sülh gündəliyi beynəlxalq səviyyədə qəbul olunur

İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın regionda yaratdığı vəziyyət, ərazi bütövlüyünü bərpa etməsi beynəlxalq hüququn tələblərinin təmini olduğu üçün 44 günlük savaşın nəticələri qlobal miqyasda qəbul olundu.

Hətta müharibə günlərində Azərbaycana qarşı əsassız ittihamlar səsləndirən, erməni təəsübünü çəkən siyasi mərkəzlərin də bu realitərlə razılaşmaqdan başqa çarələri qalmadı, çünki Bakı onlara başqa yol qoymadı.

Münasibətlərin normallaşdırılması prosesində prioritet Bakının şərtləridir

Siyasi-hərbi ziddiyyətlərin hakim olduğu gərgin geopolitik şəraitdə Azərbaycanın belə uğura imza atması işğala məruz qalmış dövləti öz milli haqqını bərpa etməsi baxımından beynəlxalq müstəvidə nadir hadisə kimi mühüm nümunəyə çevrildi. Azərbaycan nümayiş etdirdi ki, milli maraqlarını müharibə yolu ilə həll etmək yalnız superqüclərə aid olan çıxış yolu deyil. Minsk qrupunun 29 ildə də bilmədiyini Azərbaycan 44 günlük savaşla yoluna qoydu. Ermənistan "dəmir yumruq"la BMT qətnamələrinin tələblərini yerinə yetirməyə məcbur edildi. Prezident İlham Əliyevin bildirdiyi kimi, "Qarabağ Ermənistandır və nöqtə" deyən düşmən bu gün "Qarabağ Azərbaycandır" deyir.



"Şuşa" adından istifadə etmək üçün xüsusi qaydalar tətbiq ediləcək

Cari məsələlərdən sonra gündəliyin müzakirəsi başlayıb. Spiker Sahibə Qafarova bildirdi ki, iclasın gündəliyinə 20 məsələ daxil edilib. 1-ci və 2-ci məsələlər mahiyyətcə bir-birinə yaxın olduğu üçün o, hər iki məsələnin birgə müzakirəsini təklif edib.

Milli Məclis Sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli "Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa şəhəri haqqında" qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş) haqqında məlumat verərək bildirdi ki, sənəd birinci və ikinci oxunuşda ötraflı müzakirə edilib, qaldırılan məsələlər cavablandırılıb. Layihə ilə bağlı komitəyə heç bir təklif və rəy daxil olmayıb.

Əli Hüseynli Şəhərsalma və Tikinti Məcəlləsində, "Sahibkarlıq fəaliyyəti haqqında", "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında", "Bədən tərbiyəsi və idman haqqında", "Mədəniyyət haqqında" və "Reklam haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş) ilə bağlı bildirdi ki, sənəd "Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa şəhəri haqqında" qanuna uyğunlaşdırma məqsədilə hazırlanıb və məsələ ilə bağlı komitənin rəyi müsbətdir.



KİV-ə növbəti dövlət dəstəyi

Çap məhsullarının istehsal xərclərinin azaldılması həm də geniş oxucu kütləsinin marağına cavab verir

Mətbuat millətin aynası olmaqla, həm də dövlətin azad sözü, azad fikrə olan münasibətini özündə təcəssüm etdirir. Ölkəmiz illərdir ki, mənfur qonşularımızın torpaqlarımıza təcavüzkar basqınları ilə yanaşı, düşmənlə informasiya müharibəsi aparmaq məcburiyyətində qalmalı olmuşdur.

Uydurulmuş yalanlara, yayılmış dezinformasiyalara vaxtında və operativ cavab vermək üçün informasiya sahəsində kadr potensialı ilə bərabər, dövlətimiz mətbuatın maddi-texniki bazasının da güclənməsi üçün təxiresalmı tədbirlər görür. Atılan bu addımlar yalnız dövlət mətbu orqanlarına

yox, eyni zamanda ölkədə fəaliyyət göstərən, azad sözün inkişafında rol oynayan bütün müstəqil mətbuata da şamil edilir. Prezident İlham Əliyev ölkədə inkişaf etmiş, peşəkar və müstəqil KİV-lərin fəaliyyətinin dəstəklənməsinin Azərbaycan dövlətinin siyasətinin əsas prinsiplərindən biri olduğunu dəfələrlə öz nitqlərində bəyan etmişdir. Ardıcıl olaraq bu prinsip daxilində cəmiyyətdə söz azadlığını, insanların obyektiv informasiya əldə etmək hüququnu, eləcə də kütləvi informasiya vasitələrinin müstəqilliyini təmin etmək məqsədi ilə dövlət tərəfindən müəyyən edilən digər tədbirlər də həyata keçirilmişdir.



Dünyanın gözü Şuşadadır



Bəşəriyyət aclıq astanasındadır

Hazırda dünyada təxminən 800 milyon insan aclıqdan əziyyət çəkir və bu hal təkcə Ukraynadakı vəziyyətdən deyil, həm də sistemli səhvlərdən qaynaqlanır. Dünyada buğda ixracının üçdəbiri təhlükə altındadır. Zəngin ölkələr inflyasiya, kasıb ölkələr aclıq və iğtişaş təhlükəsi ilə üzləşə bilər.



Gəncədə 13 mehmetçikin xatirəsinə ucaldılacaq abidənin təməli qoyulub



Müəmmal şəkildə yoxa çıxan ilk bədii filmimiz



Azərbaycan "Avroviziya" da növbəti qələbəyə yaxındır



Diasporun təzyiqləri Ermənistanı iflic vəziyyətinə salıb

Ermənistanın üzəşdiyi çoxsaylı böyük problemlərin meydana gəlməsində və getdikcə daha da dərinləşməsində əsas günahkar tərəflərdən biri kimi diaspor təşkilatları da göstərilir. Ermənistanın istər daxili, istərsə də xarici siyasətinin müəyyən olumasında həlledici təsir gücünə malik diaspor təşkilatlarının mövcud fəaliyyəti adətən ölkəni getdikcə daha böyük problemlərə düşürür.





Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş naziri və Dubay Əmiri Əlahəzrət Şeyx Məhəmməd bin Rəşid Al Məktuma

Əlahəzrət!
Görkəmli dövlət xadimi, Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Xəlifə bin Zayed Al Nəhyanın vəfatı xəbərini dərindən kədər hissi ilə qarşıladıq.
Xalqın lideri olan, bütün həyat və fəaliyyəti ilə ölkəsinə hədsiz sədaqət nümunəsi göstərmiş Şeyx Xəlifə bin Zayed Al Nəhyan beynəlxalq aləmdə yüksək nüfuz sahibi idi. Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafında və genişlənməsində onun müstəsna xidmətləri olmuşdur.
Bu ağır anlarda dərdinizə şərik çıxır, Sizə, mərhumun ailəsinə, Birləşmiş Ərəb Əmirliklərinin dost xalqına öz adından və Azərbaycan xalqı adından dərindən hüznü başsağlığı verirəm.
Allah rəhmət eləsin!

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 13 may 2022-ci il

Əbu-Dabi Əmirliyinin Vəliəhdi, Birləşmiş Ərəb Əmirlikləri Silahlı Qüvvələrinin Ali Baş Komandanının müavini Əlahəzrət Şeyx Məhəmməd bin Zayed Al Nəhyana

Əlahəzrət!
Qardaşınız - böyük şəxsiyyət, Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Xəlifə bin Zayed Al Nəhyanın vəfatı xəbəri məni olduqca kədərləndirdi.
Bütün həyat və fəaliyyətini doğma ölkəsinə ləyaqətlə xidmətə həsr etmiş Şeyx Xəlifə bin Zayed Al Nəhyan öz xalqının sevgisini və rəğbətini qazanmışdır. Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında əlaqələrin inkişafında onun böyük xidmətləri olmuşdur. Onun parlaq xatirəsi qəlbimizdə daim yaşayacaqdır.
Bu özəzsiz itki ilə əlaqədar dərdinizi bölüşür, Sizə, ailənizin bütün üzvlərinə, Birləşmiş Ərəb Əmirliklərinin dost xalqına öz adından və Azərbaycan xalqı adından dərindən hüznü başsağlığı verirəm.
Allah rəhmət eləsin!

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 13 may 2022-ci il

"Azərbaycan Respublikasının rayon, şəhər, şəhərlərdə rayon icra hakimiyyəti başçıların aparatlarında sənədlərlə iş barədə Təlimat"ın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 347 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq **qərara alıram**:
Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 347 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 3 (I kitab), maddə 186; 2016, № 5, maddə 927, № 9, maddə 1464; 2017, № 3, maddə 353; 2018, № 6, maddə 1297; 2019, № 3, maddə 448) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının rayon, şəhər, şəhərlərdə rayon icra hakimiyyəti başçıların aparatlarında sənədlərlə iş barədə Təlimat"ın 100-cü bəndinin dördüncü abzasının birinci cümləsindən "Ticarət Nazirliyinin, Təhsil Nazirliyinin, və "Dövlət Torpaq Komitəsinin," sözləri çıxarılın.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 13 may 2022-ci il

Azərbaycan bölgədə sülhün, sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi üçün səylərini davam etdirmək əzmindədir

Mayın 13-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Müstəqil Dövlətlər Birliyi Xarici İşlər Nazirləri Şurasının Düşənbə şəhərində keçirilən iclasında iştirak edib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirlər ki, tədbirdə çıxış edən nazir təşkilatla sərəncamı sənədlərinə görə Qazaxıstan tərəfinə təşəkkürünü bildirdi. Eyni zamanda MDB çərçivəsində əməkdaşlıq məsələlərinin qarşılıqlı anlaşma şəraitində müzakirəsinə, habelə beynəlxalq gündəliyin aktual məsələləri üzrə fikir mübadiləsi aparmağa imkan verən iclasın yüksək səviyyədə təşkilinə görə Tacikistana təşəkkürünü ifadə edib.

Nazir MDB formatında ölkələrimiz arasında mövcud olan dostluq əlaqələrinin uğurla inkişaf etdiyini deyib. Həmçinin bu il birliyə üzv



olan bir çox dövlətlərin əlaqədar tarix olan - diplomatik münasibətlərinin qurulmasının 30 illiyini qeyd etdiyini tədbir iştirakçıların diqqətinə çatdırıb. Bu yubileyin ölkələrimizin keçdiyi yola nəzər salmaq, keçmişdən dərsləri öyrənmək, çoxillik əməkdaşlığın nəticələrini yekunlaşdır-

"Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 18-ci bəndini rəhbər tutaraq **qərara alır**:

"Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 2, maddə 56; 2015, № 2, maddə 92, № 5, maddə 496, № 7, maddə 821; 2016, № 6, maddələr 999, 1007; 2017, № 10, maddə 1769; 2018,

№ 7 (I kitab), maddə 1425, № 11, maddələr 2204, 2205; 2019, № 2, maddə 187, № 4, maddə 579, № 5, maddə 797, № 6, maddə 986; 2020, № 7, maddə 831, № 11, maddə 1338; 2021, № 3, maddə 210) 21.1.4-1-ci maddəsinə "doktoranturaya" sözlərindən sonra "(adyunkturaya)" sözü əlavə edilsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 5 may 2022-ci il

"Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq **qərara alır**:

"Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 8, maddə 603; 2006, № 6, maddə 482; 2007, № 8, maddə 745; 2008, № 3, maddə 154; 2009, № 12, maddə 948; 2011, № 11, maddə 983; 2012, № 6, maddə 509, № 7, maddə 668, № 11, maddə 1053; 2013, № 6, maddələr 607, 623, № 7, maddə 791, № 12, maddə 1484; 2014, № 1, maddə 7, № 2, maddə 97, № 6, maddələr 597, 604; 2015, № 3, maddə 255; 2016, № 4, maddə 645, № 6, maddə 990, № 7, maddə 1244, № 11, maddələr 1770, 1775; 2017, № 5, maddə 738, № 6, maddə 1037, № 10, maddə 1772, № 11, maddə 1954, № 12 (I kitab), maddə 2235; 2018, № 2, maddə 167, № 3, maddə 382, № 5, maddə 852; 2019, № 1, maddə 25, № 4, maddə 593; 2020, № 7, maddə 843, № 12 (I kitab), maddə 1423; 2021, № 6 (I kitab), mad-

də 556, № 12, maddə 1315) 6.2-ci maddəsində aşağıdakı dəyişikliklər edilsin:

1. Birinci cümləyə birinci halda "çıxarışın təqdim olunması" sözlərindən sonra "və daşınmaz əmlakla dair texniki sənədlərin (pasport və plan ölçü) verilməsi" sözləri əlavə edilsin.

2. Aşağıdakı məzmununda üçüncü cümlə əlavə edilsin:

"Torpaq islahatı haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ləğv edilmiş sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almış, lakin bu torpaqlar üzərində mülkiyyət hüququ rəsmiləşdirilməmiş şəxslərin mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə daşınmaz əmlakın dövlət reyestridən çıxarışın və texniki sənədlərin (pasport və plan ölçü) verilməsinə görə dövlət rüsumu tutulmur."

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 15 aprel 2022-ci il

Azərbaycan Respublikasının Cinayət-Prosesual Məcəlləsində dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 6-cı bəndini rəhbər tutaraq **qərara alır**:

Azərbaycan Respublikası Cinayət-Prosesual Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (II kitab), maddə 585; 2001, № 7, maddə 455; 2002, № 1, maddə 9, № 5, maddə 233, № 8, maddə 463; 2003, № 6, maddə 276; 2004, № 5, maddə 321, № 7, maddə 505, № 8, maddə 598, № 10, maddə 761, №11, maddə 890; 2005, № 1, maddə 4, № 4, maddə 278, № 6, maddə 462, № 8, maddə 686, № 10, maddə 874, № 12, maddə 1079; 2006, № 1, maddə 3, № 2, maddə 64, № 5, maddə 390, № 10, maddə 847, № 11, maddə 929, № 12, maddə 1032; 2007, № 2, maddələr 65, 68, № 6, maddə 560, № 7, maddə 712, № 8, maddə 756, № 11, maddə 1049, № 12, maddə 1221; 2008, № 6, maddə 462, № 7, maddələr 606, 607, № 12, maddələr 1045, 1049; 2009, № 5, maddə 315, № 7, maddə 517, № 12, maddə 966; 2010, № 3, maddələr 171, 173, 178, № 7, maddə 593, № 12, maddə 1058; 2011, № 6, maddə 480, № 7, maddələr 589, 599; 2012, № 7, maddə 674, № 11, maddə 1062, № 12, maddə 1215; 2013, № 2, maddə 77, № 6, maddələr 616, 626, № 7, maddə 786, № 11, maddə 1265, № 12, maddə 1493; 2014, № 2, maddələr 90, 102, № 4,

maddələr 328, 344, № 6, maddə 600, № 11, maddələr 1354, 1362; 2015, № 4, maddə 342, № 5, maddə 511, №11, maddələr 1270, 1288; 2016, № 2 (II kitab), maddə 218, № 10, maddə 1607, № 12, maddələr 2020, 2031, 2034, 2039; 2017, № 5, maddə 751, № 12 (I kitab), maddələr 2232, 2267; 2018, № 5, maddələr 877, 882, № 7 (I kitab), maddə 1421, № 11, maddə 2235, №12 (I kitab), maddə 2515; 2019, № 7, maddələr 1198, 1200, № 12, maddə 1898; 2020, № 6, maddə 675, № 7, maddələr 832, 852, 856; 2021, № 6 (I kitab), maddə 541, № 7, maddə 711) 51-1.1-ci maddəsi aşağıdakı redaksiyada verilsin:

"51-1.1. Elektron qaydada məhkəmə icraatı, həmçinin məhkəmə nəzarətinin həyata keçirilməsi qaydasında məhkəmələrdə aparılan icraat bu Məcəllə ilə müəyyən edilmiş prosesual qaydalara uyğun olaraq "Elektron məhkəmə" informasiya sistemi vasitəsi ilə aparılır. Cinayət prosesini həyata keçirən digər orqanların informasiya sistemləri prosesual sənədlərin və digər materialların bu Məcəllə ilə müəyyən edilmiş prosesual qaydalara uyğun olaraq məhkəmələrdə elektron qaydada mübadilə edilməsi üçün "Elektron məhkəmə" informasiya sistemində inteqrasiya olunur."

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 15 aprel 2022-ci il

Azərbaycan və Türkiyənin Təhlükəsizlik Şuraları arasında anlaşma memorandumu imzalanıb



Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibi, general-polkovnik Ramil Usubov ölkəmizdə səfərdə olan Türkiyə Respublikası Milli Təhlükəsizlik Şurasının Baş katibi Seyfullah Hacımüftüoğlunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Azərbaycan Respublikası Təhlükəsizlik Şurası Katibinin Xidmətindən AZƏRTAC-a bildirlər ki, görüşdə Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də iştirak edib.

Söhbət zamanı qonaqlar səmimiyyətə salınan Ramil Usubov dost və qardaş ölkələrimiz arasında müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, hüquqi və təhlükəsizlik sahələrində əlaqələrin ən yüksək səviyyəyə yüksəldiyini qeyd edib.

Söhbət zamanı qonaqlar səmimiyyətə salınan Ramil Usubov dost və qardaş ölkələrimiz arasında müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, hüquqi və təhlükəsizlik sahələrində əlaqələrin ən yüksək səviyyəyə yüksəldiyini qeyd edib.

"Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında mütəfəhşik münasibətləri haqqında" 2021-ci il 15 iyun tarixli Şuşa Bəyannaməsi ilə ölkələrimiz arasındakı əmək-

daşlıq münasibətlərində yeni səhifənin açıldığı, sənədin müddəalarından irəli gələn vəzifələrin həyata keçirilməsi sahəsində vəziyyət və perspektivlər barədə geniş müzakirələr aparılıb.

Görüşdə Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qarşılıqlı və dostluq münasibətlərinin hər iki dövlət arasında əməkdaşlığa böyük töhfə verdiyi xüsusilə vurğulanıb. Qarşılıqlı inam, etimad və dostluq əsaslanan dövlətlərarası münasibətlərin bu gün hər iki ölkənin prezidentlərinin liderlikləri ilə mütəfəhşliyin və strateji tərəfdaşlığın ən yüksək səviyyəsinə yüksəldiyi qeyd edilib.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normalaşması istiqamətində atılan addımlar, 2022-ci il aprelin 6-da Brüsseldə əldə edilən razılaşmaların icrası ilə bağlı məsələlər barədə məlumat verərək, bölgədə sülhün və təhlükəsizliyin təmin olunması üçün normalaşma istiqamətində irəliləmə, o cümlədən delimitasiya prosesinin başlanılması, sülh sazişinin hazırlanması, humanitar addımların davam etdirilməsi və bütün kommunikasiya xətlərinin

açılmasının vacibliyini vurğulayıb.

Səmimi və xoş sözlərə görə təşəkkürünü ifadə edən Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının Baş katibi Seyfullah Hacımüftüoğlu iki qardaş ölkə arasında əlaqələrin genişlənməsi üçün səylərini əsirgəməyəcəyini bildirdi, bu səfərin də təhlükəsizlik sahəsində birgə fəaliyyətin təkmilləşməsinə öz töhfəsini verəcəyini diqqətə çatdırıb.

Görüşdə qarşılıqlı maraqlı doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb. Tədbirdə Türkiyənin ölkəmizdəki səfiri Cahit Bağcı da iştirak edib.

Görüşün sonunda "Azərbaycan Respublikası Təhlükəsizlik Şurası Katibinin Xidməti və Türkiyə Respublikası Milli Təhlükəsizlik Şurasının Baş katibinin arasında anlaşma memorandumu" imzalandı.

Bundan əlavə, S.Hacımüftüoğlunun Azərbaycanın müdafiə naziri Seyfullah Hacımüftüoğlu ilə görüşü, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov və Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev ilə də görüşləri keçirilib.

Səfər çərçivəsində Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarı, Şəhidlər xiyabanı və "Türk şəhidliyi" abidəsi ziyarət edilib.

Azərbaycanın daxili işlər naziri Türkiyənin Milli Təhlükəsizlik Şurasının Baş katibinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb

Mayın 13-də Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının Baş katibi Seyfullah Hacımüftüoğlunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən AZƏRTAC-a bildirlər ki, görüşdə nazir Vilayət Eyvazov dövlətimizin başçıların siyasi iradəsi və qarşılıqlı səfərləri nəticəsində dost və qardaş ölkələrimiz arasındakı münasibətlərin daha da dərinləşdiyini məmnunluqla vurğulayıb.

Cəmiyyət həyatının bütün istiqamətlərində olduğu kimi, ölkəmizdə təhlükəsizlik sahəsinin də möhkəmləndirilməsinə və inkişaf etdirilməsinə xüsusi önəm verildiyini diqqətə çatdıran general-polkovnik Vilayət Eyvazov Azərbaycan polisinin, Daxili Qoşunların peşakar səviyyədə fəaliyyət göstərdiyini, ictimai asayişin qorunmasında, cinayətkarlıqla mübarizədə aparıcı hüquq-mühafizə orqanı kimi öz yerini tutduğunu xüsusi qeyd edib.

İki ölkənin Daxili İşlər nazirlikləri arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğulayan Vilayət Eyvazov rəhbərlik etdiyi Daxili İşlər Nazirliyinin qardaş ölkənin hüquq-mühafizə orqanları ilə əlaqələrin, o cümlədən beynəlxalq əməkdaşlığın intensiv inkişafına daim önəm verdiyini bildirdi. Nazir bu əlaqələrin ilk növbədə qarşılıqlı hüquqi yardım, təcrübə mübadiləsi, dostluq və hərtərəfli əməkdaşlığın inkişafı barədə dövlətlərarası müqavilələr əsasında reallaşdığını nəzərə çatdırıb.

Səmimi qəbulu görə minnətdarlığını bildirən Seyfullah Hacımüftüoğlu iki ölkənin müvafiq qurumları arasındakı qarşılıqlı faydalı və səmərəli işbirliyini yüksək qiymətləndirib, ikitərəfli münasibətlərin inkişafı üçün bundan sonra da səylərini əsirgəməyəcəyini, belə əməkdaşlığın, təcrübə mübadiləsinin qardaş xalqlarımızın və dövlətlərimizin mənafelərinə xidmət etdiyini vurğulayıb.

Görüşdə Türkiyənin ölkəmizdəki səfirliyinin və Azərbaycan Respublikası Təhlükəsizlik Şurası Katibinin Xidmətinin nümayəndələri də iştirak ediblər.

Milli Məclisin iclasında

"Şuşa" adından istifadə etmək üçün xüsusi qaydalar tətbiq ediləcək



Mayın 13-də Milli Məclisin yaz sessiyasında növbəti plenar iclas keçirilib. İclas açan Milli Məclisin Sədri Sahibə Qafarova əvvəlcə Parlamentin nümayəndə heyətinin İsvəçrə Konfederasiyasına mayın 9-dan 11-dək davam etmiş rəsmi səfəri barədə məlumat verib.

Spiker bildirib ki, Azərbaycan İsvəçrə Konfederasiyası ilə ikitərəfli münasibətlərin inkişafına böyük əhəmiyyət verir. Ölkəmiz arasında mövcud olan yüksək səviyyəli siyasi dialoq Davosda keçirilən Dünya İqtisadi Forumunun illik toplantıları gedişində dövlət başçılarının müntəzəm görüşləri, habelə parlament ölçüsündə görüşlərdə, ayrı-ayrı nazirliklər səviyyəsində ikitərəfli təmaslar vasitəsi ilə təmin edilir.

Mayın 10-da Milli Məclisin nümayəndə heyəti Azərbaycanın İsvəçrədəki səfirliyində olub. Ənənəvi olaraq səfirliyin binasında Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzülüb və onun əziz xatirəsi anılıb. Qeyd olunub ki, mayın 10-da böyük siyasi və dövlət xadimi, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü tamam olur. Ulu Öndərin dövlətimiz və xalqımız qarşısında misilsiz xidmətləri dövlətçilik tariximizin ən parlaq səhifələrini təşkil edir. Bildirilib ki, Ümummilli Liderin müəyyən etdiyi inkişaf strategiyası onun layiqli siyasi varisi möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Həmin gün İsvəçrə Federal Məclisi Milli Şurasının Sədri xanım İren Kalin, Kantonlar Şurasının sədri Tomas Hefti, mayın 11-də isə İsvəçrə Konfederasiyasının vitse-prezidenti Alan Bersetliə ayrı-ayrı görüşlər olub. Aparılan söhbətlərdə ölkələrimizin siyasi, iqtisadi, mədəni, humanitar və digər sahələrdə ikitərəfli münasibətlərinin uğurlu inkişafından məmnunluq ifadə edilib. İsvəçrənin ali vəzifəli şəxsləri öz ölkələrinin Azərbaycana mühüm töhfələri kimi yanaşdığını nəzərə çatdıraraq, dövlətimizin orazi bütövlüyünü hər zaman dəstəklədiyini xüsusi vurğulayıblar.

Görüşlər zamanı Sahibə Qafarova Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən qlobal enerji və neqliyyat layihələri haqqında məlumat verərək, ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında rolunu qeyd edib, Azərbaycanın mühüm neqliyyat qovşağına çevrildiyini diqqətə çatdırıb. O, İsvəçrə ilə Azərbaycan arasında oxşar çəhətlərdən danışarkən ölkəmizdə mövcud olan multikulturalizm və tolerantlıq mühiti haqqında məlumat verib.

Bildirib ki, multikulturalizmi dövlət siyasəti elan edən Azərbaycan bütün dünyada mədəniyyətlərarası dialoq, sülh və əməkdaşlığı təşviq edir.

Görüşlər zamanı Azərbaycan ilə İsvəçrənin qanunvericilik orqanları arasında əməkdaşlıq məsələləri müzakirə olunaraq qeyd edilib ki, hazırda parlamentlərin arasında səmərəli iş birliyi mövcuddur. Milli Məclisin Sədri xarici ölkələrə bütün səfərlərində olduğu kimi, Azərbaycanın 44 günlük Vətən müharibəsində öldürüldü böyük Qələbə haqqında məlumat verib. İşğal dövründə vandallar tərəfindən törədilmiş kütləvi dağıntılar, işğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulması ilə bağlı həyata keçirilən genişmiqyaslı layihələr haqqında danışıb.

Münaqişənin həllindən sonra regionda yeni reallıqların və imkanların yarandığı bildirilib, daimi sülh, təhlükəsizlik və əməkdaşlığa nail olmaq üçün Azərbaycanın ərəli sürdüyü təkliflər barəsində də məlumat verilib. Qeyd edilib ki, sülh müqaviləsinin imzalanması üçün Ermənistan üzərinə götürüldüyü öhdəlikləri yerinə yetirməlidir.

Sonra iclasda cari məsələlərin müzakirəsinə başlanıb.

Milli Məclisin komitə sədrləri Tahir Rzaev, Zahid Oruc, deputatlar Cavid Osmanov, Aqil Məmmədov, Aqil Abbas, Şahin İsmayilov, Elman Nəsirov, Vahid Əhmədov, Jalə Əliyeva, Fazil Mustafa gündəmdə olan bəzi mövzular barədə danışıblar, seçiciləri maraqlandıran məsələləri diqqətə çatdırıblar. Deputatlar Ulu Öndər Heydər Əliyevin işıqlı xatirəsinin anıldığı orfədə azad Şuşada və digər azad olunmuş torpaqlarımızda bir-birindən möhtəşəm tədbirlərin, yarışların keçirilməsinin əhəmiyyətindən danışıblar.

Cari məsələlərdən sonra gündəliyin müzakirəsi başlayıb.

Spiker Sahibə Qafarova bildirib ki, iclasın gündəliyinə 20 məsələ daxil edilib. 1-ci və 2-ci məsələlər mahiyyətə bir-birinə yaxın olduğu üçün o, hər iki məsələnin birgə müzakirəsinə təklif edib.

Milli Məclis Sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli "Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa şəhəri haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş) haqqında məlumat verərək bildirdi ki, sənəd birinci və ikinci oxunuşda ətraflı müzakirə edilib, qaldırılan məsələlər cavablandırılıb. Layihə ilə bağlı komitəyə heç bir təklif və rəy daxil olmayıb.

Əli Hüseynli Şəhərsalma və Tikinti Məcəlləsində, "Sahibkarlıq fəaliyyəti haqqında", "Tarix və mədəniyyət abidələrinin qorunma-

sı haqqında", "Bədən tərbiyəsi və idman haqqında", "Mədəniyyət haqqında" və "Reklam haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş) ilə bağlı bildirib ki, sənəd "Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa şəhəri haqqında" qanuna uyğunlaşdırma məqsədi ilə hazırlanıb və məsələ ilə bağlı komitənin rəyi müsbətdir.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili, Mədəniyyət komitəsinin müavini Fazil Mustafa, Gənclər və idman komitəsinin sədri müavini Şahin İsmayilov bu komitələrdə sənədin dəstəkləndiyini bildirdilər. Təqdim olunan hər iki qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Əmək və sosial siyasət komitəsinin üzvü Vüqar Bayramov Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (üçüncü oxunuş) barədə bildirib ki, həm birinci, həm ikinci oxunuşlarda sənədlə bağlı ətraflı məlumat verilib, eyni zamanda qaldırılan məsələlər hər iki oxunuşda cavablandırılıb və ikinci oxunuşdan sonra komitəyə hər hansı bir qeyd və ya irad daxil olmayıb.

Deputat Qüdrət Həsənzadənin müvafiq işlərlə bağlı bölgələrdə bağlanan əmək müqavilələrinə nəzarətin gücləndirilməsi ilə bağlı fikirləri dinlənildikdən sonra qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

Spiker Sahibə Qafarova bildirib ki, gündəliyin növbəti 4 məsələsi cənab Prezidentin bir məktubu ilə daxil olub və mahiyyətə bir-birinə yaxın qanun layihələridir.

Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev "Əmək pensiyaları haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş) haqqında məlumat verərək, sənədin əvvəlki oxunuşunda deputatların layihə ilə bağlı çıxışlarında səsləndirdikləri qeyd və fikirlərini şərh edib.

Musa Quliyev bildirib ki, sənədin bütün təkliflər qanun layihəsinin subyektinə göndərilib və hazırda öyrənilməkdədir. O, uyğun bilinən təkliflərin müvafiq qanunlara növbəti dəyişikliklərdə, eləcə də hazırlanmaqda olan "2022-2030-cu illər üzrə pensiya islahatları konsepsiyası"nda nəzərə alınma biləcəyini qeyd edib. Komitə sədri bildirdi ki, müzakirədə olan qanun layihəsinin dəyişiklik təklif olunan maddələri ilə bağlı heç bir etiraz daxil olmayıb.

"Sosial müavinətlər haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş) ilə bağlı komitə sədri Musa Quliyev diqqətə çatdırıb ki, sənəd "Əmək pensiyaları haqqında" qanuna dəyişiklik edilməsi barədə

qanun layihəsinə uyğunlaşdırma məqsədilə hazırlanıb.

Səhiyyə komitəsinin sədrinin müavini Rəşad Mahmudov "Onkoloji yardım haqqında" və "Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş) barədə məlumat verib.

Bildirib ki, layihə "Əmək pensiyaları haqqında" və "Sosial müavinətlər haqqında" qanunlarda dəyişiklik edilməsi barədə layihələrə uyğunlaşdırma xarakteri daşıyır və sənədin səsə qoyulması təklif edib.

Milli Məclis Sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş) ilə əlaqədar məlumat verərək bildirdi ki, sənəd "Əmək pensiyaları haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin qəbulu ilə əlaqədar qanunvericiliyin uyğunlaşdırılması məqsədilə hazırlanıb və komitənin rəyi müsbətdir.

Qanun layihələrinin müzakirəsində deputatlardan Vahid Əhmədov, Asim Mollazadə, Cavid Osmanov, Fəzail Ağamalı çıxış edərək fikirlərini bildirib və suallarını səsləndiriblər. Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev qaldırılan məsələlərə aydınlıq gətirib, sualları cavablandırdıqdan sonra təqdim olunan hər 4 qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Məhdi Abbaszadə Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (üçüncü oxunuş) barədə məlumat verərək layihə ilə bağlı heç bir irad daxil olmadığını üçüncü oxunuşda qəbul edib.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Məhdi Abbaszadə Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (üçüncü oxunuş) barədə məlumat verərək layihə ilə bağlı heç bir irad daxil olmadığını üçüncü oxunuşda qəbul edib.

Milli Məclis Sədri Sahibə Qafarova bildirib ki, gündəliyin 9-cu və 10-cu məsələləri təhsil qanunvericiliyində dəyişikliklərlə bağlıdır və mahiyyətə bir-birinə yaxındır.

Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev mahiyyətə bir-birinə yaxın olan "Ümumi təhsil haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş) və "Səğlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında" və "Təhsil haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş) haqqında məlumat verib.

Bəxtiyar Əliyev birinci və ikinci oxunuşlarda deputatlar tərəfindən qaldırılan məsələlərə aydınlıq gətirərək bildirdi ki, Prezident İlham Əliyev təhsilə, o cümlədən

səğlamlıq imkanları məhdud uşaqların təhsilə cəlb edilməsinə xüsusi diqqətə yanaşır və bu istiqamətdə dövlət tərəfindən mühüm tədbirlər həyata keçirilir. O, diqqətə çatdırıb ki, bütövlükdə təklif edilən dəyişikliklərin əsas məqsədi səğlamlıq imkanları məhdud şəxslərin təhsil hüququnu digər şəxslərlə bərabər səviyyədə təmin etməkdir.

Qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Sonra spiker Sahibə Qafarova bildirdi ki, bununda da gündəlikdə üçüncü oxunuşda olan qanun layihələri başa çatıb və növbəti 7 məsələ ikinci oxunuşda olan qanun layihələridir.

Gündəliyin 11-ci məsələsi olan "Ətraf mühitin mühafizəsi sahəsində fəxrənməyə görə" Azərbaycan Respublikasının medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin (ikinci oxunuş) Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhrüz Məhərrəmov təqdim edib. Layihə ilə bağlı Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzovun, deputatlardan Aydın Mirzəzadənin qeydləri və fikirləri dinlənildikdən sonra qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

Deputatlar həmçinin İnzibati Prosessual Məcəllədə, İnzibati Xətalər Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsinin ikinci oxunuşda təsdiqləyiblər.

"İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin (ikinci oxunuş) İnsan hüquqları komitəsinin sədri Zahir Oruc təqdim edib. Komitə sədri bildirdi ki, birinci oxunuşda layihə barədə ətraflı məlumat verilib və parlament sədrinin də tapşırığına əsasən, genişləndirilmiş formada müzakirələri keçirilib. İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili qanun layihəsi barədə komitənin rəyini diqqətə çatdıraraq deyib ki, layihəni iqtisadi təhlükəsizlik üçün faydalı hesab edirlər.

Komitə sədrləri Tahir Mirkişili və Zahir Oruc səsləndirilən fikirlərə aydınlıq gətirəndən sonra qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Gündəliyin 15-ci məsələsi olan "Əhalinin sağlamlığının qorunması haqqında", "Özəl tibb fəaliyyəti haqqında", "Lotereyalar haqqında" və "Bədən tərbiyəsi və idman haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinin (ikinci oxunuş) Səhiyyə komitəsinin müavini Rəşad Mahmudov təqdim edib.

Bildirilib ki, sənəd "Nağdsız hesablasmalar haqqında" qanuna uyğunlaşdırmanın həyata keçirilməsi təmin etmək üçün hazırlanıb. Layihə ikinci oxunuşda komitədə baxılıb və millət vəkiliəri tərəfindən müsbət rəy verilib. Eyni zamanda İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili və Gənclər və idman komitəsinin müavini Şahin İsmayilov bu komitələrin sənədlə bağlı müsbət rəy verdiklərini bildirdilər.

Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzovun, deputat Qüdrət Həsənzadənin səhiyyə məsələləri ilə bağlı fikirləri Səhiyyə komitəsinin müavini Rəşad Mahmudovun və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişilin şərhləri dinlənildikdən sonra qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü Fatma Yıldırım "Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) barədə məlumatlandırdı ki, təklif olunan dəyişikliklər qanunun təkmilləşdirilməsi və bir sıra müddələrinin dəqiqləşdirilməsi məqsədi daşıyır. Sənədin müzakirəsində deputat Vüqar Bayramov fikirlərini səsləndirəndən sonra qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

Gündəliyin 17-ci məsələsi olan Şəhərsalma və Tikinti Məcəlləsində, "Elektroenergetika haqqında", "Qaz təchizatı haqqında", "Energetika haqqında", "Hidroenergetika qurğularının təhlükəsizliyi haqqında" və "Ölçmələrin vəhəddinin təmin edilməsi haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi ikinci oxunuşda təsdiqlənib.

Milli Məclis Sədri bildirdi ki, bundan sonrakı üç məsələ mahiyyətə bir-birinə yaxın qanun layihələridir və Prezidentin bir məktubu ilə daxil olub. Təklif edilib ki, qanun layihələrinin təqdimatları ayrı-ayrılıqda, müzakirələri isə birgə keçirilsin.

Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü İltizam Yusifov "Elektroenergetika haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) barədə məlumat verərək bildirdi ki, qanun layihəsi əsasən təkmilləşdirilmə xarakteri daşıyır və Prezidentin fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında Kommunal xidmətlərin inkişafına dair Strateji Yol Xəritəsi"ndə nəzərdə tutulmuş istilik təchizatı sahəsində normativ-hüquqi bazanın təkmilləşdirilməsi tədbirlərinin icrası, o cümlədən istilik enerjisi istehsalı, ötürülməsi, paylanması və

istehlakının tənzimlənməsi məqsədilə hazırlanıb.

Qanun layihəsi bu sahədə istehlakçı və istehsalçı münasibətlərinin hüquqi müstəvidə formalaşmasını təmin edəcək, o cümlədən istilik enerjisindən istifadədə göstərilən xidmətlərin keyfiyyətinin yüksəlməsinə xidmət edəcək və yaranan münasibətlərin hüquqi müstəvidə tənzimlənməsi imkanlarını da artıracaq.

"Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının mühafizəsi haqqında" və "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) isə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili təqdim edib. Komitə sədri bildirdi ki, istilik təchizatı sahəsində islahatların sürətləndirilməsi və səmərəliliyinin artırılması ilə bağlı Prezident 29 aprel 2022-ci il tarixli ayrıca sərəncam imzalayıb və burada "İstilik təchizatı haqqında" qanun layihəsinin hazırlanması ilə bağlı tapşırıq öz əksini tapıb. Bu qanun layihəsinin hazırlanması ilə istilik təchizatı sahəsinin bir çox məsələləri aydınlıq gətiriləcəyini qeyd edən komitə sədri təklif edilən dəyişikliklərin əhəmiyyətini vurğuladı.

Müzakirələrdə deputatlar Razi Nurullayev və Sədaqət Vəliyevanın fikirləri dinlənildikdən sonra hər üç qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü İltizam Yusifov məsələyə komitədə baxıldıqdan sonra Prezidentin bir məktubu ilə daxil olub. Təklif edilib ki, qanun layihələrinin təqdimatları ayrı-ayrılıqda, müzakirələri isə birgə keçirilsin.

Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü İltizam Yusifov "Elektroenergetika haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) barədə məlumat verərək bildirdi ki, qanun layihəsi əsasən təkmilləşdirilmə xarakteri daşıyır və Prezidentin fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında Kommunal xidmətlərin inkişafına dair Strateji Yol Xəritəsi"ndə nəzərdə tutulmuş istilik təchizatı sahəsində normativ-hüquqi bazanın təkmilləşdirilməsi tədbirlərinin icrası, o cümlədən istilik enerjisi istehsalı, ötürülməsi, paylanması və



İlham Əliyevin şərtləri regionun yeganə inkişaf təminatıdır

Azərbaycanın sülh gündəliyi beynəlxalq səviyyədə qəbul olunur

İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın regionda yaratdığı vəziyyət, ərazi bütövlüyünü bərpa etməsi beynəlxalq hüququn tələblərinin təmini olduğu üçün 44 günlük savaşın nəticələri global miqyasda qəbul olundu. Hətta müharibə günlərində Azərbaycana qarşı əsassız ittihamlar səkləndirən, erməni təəssübünü çəkən siyasi mərkəzlərin də bu reallıqlarla razılaşmaqdan başqa çarələri qalmadı, çünki Bakı onlara başqa yol qoymadı.

Münasibətlərin normalaşdırılması prosesində prioritet Bakının şərtləridir

Siyasi-hərbi ziddiyyətlərin hakim olduğu gərgin geopolitik şəraitdə Azərbaycanın belə uğura imza atması işğala məruz qalmış dövləti öz milli haqqını bərpa etməsi baxımından beynəlxalq müstəvidə nadir hadisə kimi mühüm nümunəyə çevrildi. Azərbaycan nümayiş etdirdi ki, milli maraqların müharibə yolu ilə həll etmək yalnız supergüclərə aid olan çıxış yolu deyil. Minsk qrupunun 28 ildə edo bilmədiyi Azərbaycan 44 günlük savaşla yoluna qoydu. Ermənistana "dəmir yumurq"la BMT qətnamələrinin tələblərini yerinə yetirməyə məcbur edildi. Prezident İlham Əliyevin bildirdiyi kimi, "Qarabağ Ermənistandır və nöqtə" deyəni düşməni bu gün "Qarabağ Azərbaycanıdır" deyir.

Artıq müharibə geridə qalıb, Azərbaycan ərazi bütövlüyünü bərpa edib. Ermənistanın ciddi cəhdlərinə baxmayaraq, dünya ictimaiyyəti post-müharibə şəraitində yalnız yeni reallıqlara uyğun davranmağı vacib sayır. Yeni reallıqlarda isə Ermənistanın 44 günlük müharibəyə qədər irəli sürdüyü yersiz və əsassız iddialara yer yoxdur və heç vaxt da olmayacaq. Hətta münasibətlərin normalaşdırılması



masi ilə bağlı müzakirələrin əvvəlki formatda aparılması da artıq qeyri-mümkündür. Vaxtilə danışıqlar prosesində vasitəçi olan tərəflər də qəbul edirlər ki, Minsk qrupu ömrünü başa vurub. Ən əsası onu da bilir ki, münasibətlərin normalaşdırılması prosesində prioritet Azərbaycanın şərtləri və tələbləridir.

Ümumilikdə bu gün beynəlxalq miqyasda qəbul olunan reallıq ondan ibarətdir ki, Azərbaycanla Ermənistana arasında münasibətlər normalaşdırılmalı və bu istiqamətdə nəticəyönümlü danışıqlar aparılmalı, dövlət sərhədlərinin delimitasiyası və demarkasiyası həyata keçirilməli, son notədə isə sülh olunmalıdır. Əlbəttə, bunun üçün ilk növbədə Ermənistana indiyədək üçtərəfli bəyanatlarda özünə götürdüyü öhdəlikləri yerinə yetirməsi mütləqdir. Azərbaycanın bu məsələdə mövqeyi prinsiplərinə qətiyyətlidir.

Sülhü təmin edə biləcək ən səmərəli təkliflər

Ötən ilin dekabrından başlanan "Brüssel prosesi"ndə də müzakirələr bu müstəvidə hə-

yata keçirilir. Öncə onu qeyd edək ki, Azərbaycanın yaratdığı yeni reallıqlarda, regionda münasibətlərin normalaşdırılması prosesində vasitəçiliklə bağlı missiya da dəyişib. Artıq bu missiyanı Avropa İttifaqı özünə götürüb və ötən ilin dekabrından başlanan "Brüssel prosesi" münasibətlərin normalaşdırılması ilə bağlı konkret nəticənin əldə olunmasına hədəflənib. Artıq bu prosesdə ikili standartlara, beynəlxalq hüququn tapdalanmasına yer yoxdur.

Xatırladaq ki, bir müddət əvvəl Azərbaycan Ermənistana 5 prinsipdən ibarət təklif göndərib. Bu prinsiplərdə qeyd olunan məsələlərin hər biri BMT-nin Nizamnaməsindən başlamış, bütün beynəlxalq təşkilatların sənəd və konvensiyalarında da öz əksini tapıb. Bu baxımdan Azərbaycanın Ermənistana münasibətlərin normalaşdırılması istiqamətində irəli sürdüyü prinsiplər regionda sülhü təmin edə biləcək ən səmərəli təkliflərdir. Bu prinsiplər beynəlxalq səviyyədə də təqdir olunur. "Əgər sülh müqaviləsi imzalanarsa və həmin təməl prinsiplər həyata keçərsə, onda Qafqazda sülh uzunmü-

ddətli və dayanıqlı olacaq. Niyətmiz budur. Hesab edirik ki, nümayiş etdirdiyimiz və elan etdiyimiz addımlar Qafqazda sülhə töhfə vermək üçün iradəmizin bariz nümunəsidir", - deyər Prezident İlham Əliyev bildirib.

Bir neçə gün əvvəl Prezident İlham Əliyevə zəng edən ABŞ Dövlət katibi Antoni Blinken prosesə dəstəyini ifadə edib. ABŞ Dövlət katibi Azərbaycanla Ermənistana arasında aparılan danışıqları və bu xüsusda sülh sazişinin bağlanmasını dəstəklədiyini vurğulayıb və bunun regionda davamlı sülhün təmin olunmasına töhfə verəcəyini ümidvar olduğunu ifadə edib.

Azərbaycan münasibətlərin normalaşdırılması üçün özünü xoş niyyətini nümayiş etdirir. İki ölkə arasında münasibətlərin yaranması ilə bağlı Azərbaycanın mövqeyi aydın və ardıcılıdır. Rəsmi Bakı münaqişə sonrası iki ölkə arasında münasibətlərin normalaşdırılması və bölgədə sülh quruculuğu məsələlərinin vacibliyini nəzərə alaraq, bu xüsusda təkliflərini irəli sürüb və bu istiqamətdə irəliləməyə hazırdır.

Rəşad CƏFƏRLİ,
"Azərbaycan"

ABŞ-dan İlham Əliyevə tam dəstək

Azərbaycan Prezidentinin mövqeyini Birləşmiş Ştatlar da təqdir edir

Postmüharibə dövrünün siyasi prioriteti Ermənistana sülh sazişinin imzalanmasına dair aparılan danışıqlar prosesidir. Avropa İttifaqının təşəbbüsü ilə start verilən prosesin başlanğıc mərhələsi hələ ki normal məcrada, yəni Azərbaycanın irəli sürdüyü təkliflərin Ermənistana tərəfindən qəbul edilməsi fonunda davam edir.

Elə mühüm məqam da ondan ibarətdir ki, sülh danışıqları prosesi yeni başlandıqda məğlub ölkə müxtəlif bəhanələr gətirib sazişin imzalanmasından boyun qaçırdısa, indi həm Ermənistana, həm də Avropa İttifaqı daxil olmaqla müxtəlif beynəlxalq təşkilatlar bu prosesə müsbət reaksiya verir və Azərbaycanın mövqeyini dəstəkləyirlər. Təkcə dünyanın ən böyük siyasi təşkilatı olan BMT-nin Şuşada beynəlxalq toplantı keçirməsi bunu təsdiqləyən reallıqdır.

Azərbaycan öhdəliklərini sadıqlıyını əyani şəkildə sübut edir

Cənubi Qafqazda sülhün bərqərar olması, kommunikasiyaların açılması və bu istiqamətdə yeni eməkdaşlıq platformalarının yaradılmasını təşviq edən İlham Əliyevin yürütdüyü siyasət regionda marağı olan böyük dövlətlər tərəfindən də təqdir edilir.

Hər kəsə bəllidir ki, Avropa İttifaqı dünyada mövcud olan böyük siyasi və iqtisadi mərkəzlərdən biridir. Azərbaycan və Ermənistana rəhbərliyi də bu təşkilat etimad göstərərək danışıqlara start veriblər. Cənubi Qafqazda sabitlik, təhlükəsizlik və inkişaf Avropa İttifaqı üçün də olduqca mühümdür. Ona görə də Aİ bu məsələdə maraqlı tərəf kimi çıxış etməkdədir.

Ən mühüm məqam isə tərəflərin sərhəd məsələləri üzrə birgə komissiya yaratmasıdır. Çünki bu məsələ həllini taparsa, ilk növbədə sərhəddə gərginlik aradan qalxacaq, delimitasiya və demarkasiya prosesi hər hansı sınıf müdaxilə olmadan davam edəəcək. Bundan sonra isə minalanmış ərazilərin təmizlənməsi prosesi daha da sürütlənə bilər və bu iş digər beynəlxalq təşkilatlar tərəfindən dəstək göstərilməsi müsbət nəticə verər.

Həmçinin aktual məsələlərdən biri Qarabağın Rusiya sülhməramlılarının nəzarətində olan hissəsində qalan erməni silahlıları ilə bağlıdır. Əgər saziş imzala-

narsa, Ermənistana həmin silahlı birləşmələri ərazilərimizdən tamamilə çıxarmalıdır. Belə olan halda isə Azərbaycan Ordusunun antiterror əməliyyatları keçirməsinə ehtiyac qalmayacaq və münasibətlər sülh sazişinin müddəaları əsasında tənzimlənəcək.

Nəqliyyat və kommunikasiyaların açılışına gəldikdə isə, ilk növbədə Azərbaycanın bu istiqamətdə atdığı addımlara nəzər yetirsək görərik ki, müharibədən sonra İlham Əliyev bu sahədə olduqca əhəmiyyətli layihələr reallaşdırıb.

Füzuli Hava Limanı açılıb, Zəngilanda və Laçında yeniləri inşa edilir. İki iqtisadi rayonda ümumilikdə 15 avtomobil yolu layihəsi icra edilir, körpülər, tunellər inşa olunur. Zəngəzur dəhlizinin açılması istiqamətində həm dəmir yolu xətti, həm də avtomobil yolu layihələri reallaşdırılmaqdadır. Əgər regionda kommunikasiya xətlərinin bərpası reallaşarsa, bu həm Azərbaycan, həm də Ermənistana iqtisadi dividendlər gətirəcək. Ona görə də ilk növbədə nəqliyyat və kommunikasiya məsələlərinin həlli aktualdır və diqqət mərkəzində saxlanılır.

Bütün bunlar bir daha təsdiq edir ki, Azərbaycan özünə götürdüyü öhdəlikləri birmənalı şəkildə icra edir, özü də heç bir beynəlxalq təşkilatdan maliyyə yardımı almadan.

Azərbaycanın sülh danışıqları prosesinə verdiyi töhfə güclü dəstək qazanır

Beynəlxalq təşkilatların, xüsusən də Qərbi dövlətlərinin Azərbaycan-Ermənistana münasibətlərinin normalaşdırılması üçün səy etdikləri mövqə başa düşülməlidir. Çünki Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminatçısı, qaz ixracatçısıdır. Əgər Rusiya-Ukrayna münaqişəsi bir müddət də davam edərsə, Azərbaycan Avropanın ən mühüm qaz ixracatçısı ola bilər.

Aİ ölkələri 2022-ci ilin son 6 ayında Rusiya qazından imtina etməklə bağlı razılığa da gəliblər. Belə olan halda isə təbii ki, Azərbaycan qazına tələbatın artacağı qaçılmazdır. Ona görə də Aİ hesab edir ki, Azərbaycanın təhlükəsizliyi və rifahı həm bütün regiona, həm də Avropaya fayda gətirə bilər.

Bu həftə isə Azərbaycanın sülh sazişi ilə bağlı təkliflərinə, ortaya qoyduğu

mövqeyə Amerika Birləşmiş Ştatları tərəfindən də dəstək nümayiş olundu. ABŞ Dövlət katibi Antoni Blinkenin Prezident İlham Əliyevə zəngi və tərəflər arasında aparılan telefon danışıqları bunun bariz təzahürü oldu. ABŞ Dövlət katibi birmənalı şəkildə Azərbaycanla Ermənistana arasında aparılan danışıqları və bu xüsusda sülh sazişinin bağlanmasını dəstəklədiyini vurğulayaraq bunun regionda davamlı sülhün təmin olunmasına töhfə verəcəyini söylədi. Antoni Blinken hətta bildirdi ki, Birləşmiş Ştatlar tərəflər arasında sərhədlərin delimitasiyası və demarkasiyası, nəqliyyat xətlərinin açılması prosesinə dəstək verməyə hazırdır.

İlham Əliyev isə bir daha reallıqları dəyərləndirərək Antoni Blinkenin diqqətinə çatdırıb ki, Azərbaycanın Ermənistana münasibətlərin normalaşdırılması məqsədilə təqdim etdiyi 5 prinsip məğlub ölkə tərəfindən qəbul edilib. Belə olan halda da Azərbaycan sülh sazişi üzrə danışıqlara başlamağa hazır olduğunu bəyan edib. Həmçinin Azərbaycanın delimitasiya və demarkasiya prosesinin tezliklə başlanılması üçün milli komissiyanın tərkibinin müəyyənləşdirildiyini də söyləyən Prezident nəqliyyat-kommunikasiya xətlərinin açılmasının vacibliyini qeyd edib.

Tərəflər eyni zamanda Ermənistana ilə Azərbaycan arasında humanitar gündəliyə aid məsələlərə də toxunublar. Telefon danışıqları zamanı enerji təhlükəsizliyi məsələləri də müzakirə olundu. Söhbət əsnasında ölkələrimiz arasında dialoqun artırılması imkanlarına, Azərbaycanla demokratiyaya prosesinə dair fikir mübadiləsi aparılıb və ikitərəfli əlaqələrin inkişafında hökumətlərarası komissiyaların rolu xüsusilə qeyd edilib.

Bütün bunlar bir daha onu deməyə əsas verir ki, Avropa İttifaqının dəstəyi ilə Ermənistana və Azərbaycan arasında birbaşa danışıqlar nəzərdə tutulan yeni formatın irəliləyişi trayektoriyası hələlik müsbət istiqamətdə davam edir. Ən əsası isə odur ki, dünyanın ən böyük siyasi təşkilatı olan BMT, Avropa İttifaqı, o cümlədən Rusiya və ABŞ da yeni reallıqları, xüsusən də İlham Əliyevin regional liderliyini qəbul edir, Azərbaycan Prezidenti ilə yaxın təmasları Cənubi Qafqaz regionunda sülh və sabitliyin bərqərar olmasında mühüm amil kimi görürlər.

Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan"

Prezident Administrasiyasında Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri ilə görüş keçirilib

Mayın 13-də Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev ilə Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev arasında görüş keçirilib.

Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev bildirdi ki, görüşdə Ədalət Vəliyev cəmiyyətin inkişafı naminə ölkəmizdə iqtidar-müxalifət əməkdaşlığından söz açıb, dayanıqlı demokratik ənənələrin dərindən mənimsəndirilməsi siyasi partiyaların rolunun yüksək olduğunu vurğulayıb. Şöbə müdiri İkinci Qarabağ müharibəsi, Qələbə və yeni siyasi reallıqlar barədə fikirlərini səsləndirib, Prezident İlham Əliyevin çıxışından sitat gətirdi: "...Bu gün isə bizim qarşımızda və Qələbəni siyasi yollarla möhkəmləndirmək, erməni faşizminin baş qaldırmasına yol verməmək, beynəlxalq müstəvidə keçmiş münaqişə və indiki

reallıqlarla bağlı, o cümlədən dağıdılmış ərazilər haqqında məlumat çatdırmaq vəzifəsi durur. Bizim partiyalarımızın bəziləri beynəlxalq partiya qurumlarına üzvdürlər. Bu məlumat o qurumlar çərçivəsində verilməlidir. Yəni bu, gələcək fəaliyyət üçün əsas istiqamət olmalıdır".

Görüşdə həmçinin "Siyasi partiyalar haqqında" qanunun layihəsi üzrə müzakirələr aparılıb. Şöbə müdiri bildirdi ki, qanun layihəsi ilə əlaqədar bir sıra siyasi partiyalar tərəfindən təkliflər təqdim olunub. Eyni zamanda təəssüflə vurğulanı ki, əksər partiyalar bu məsələdə fəallıq göstərməyiblər.

Elşən Musayev ölkəmizdə aparılan siyasi dialoqu və dialoq çərçivəsində görülən işləri yüksək qiymətləndirib, eləcə də radikal müxalifətin cəmiyyətin parçalanmasına xidmət edən sət ritorikasını tənqid edib. Partiya sədri siyasi partiyaların işğaldan azad olmuş ərazilərə təşkil olunmuş birgə səfərlərini xatırladaraq, bu cür müsbət təcrübənin davamlı olmasını arzulayıb.

Görüşdə qeyd edilib ki, Azərbaycan Demokratik Maarifçilik Partiyasının da təmsil olunduğu Milli Məclisdə ümumilikdə 10 müxalifət partiyasının yer alması ölkəmizdə demokratik mühitin təzahürüdür. Bu partiyaların nümayəndələrinin ilk dəfə olaraq Milli Məclisin, həmçinin komitə və komissiyalarının rəhbərliyində vəzifə tutması xüsusilə vurğulanıb.

Elşən Musayev Regional məsələlər komitəsinin sədr müavini kimi fəaliyyətdən söz əqarə parlamentin son illərdə müxtəlif istiqamətlərdə əldə etdiyi uğurlar, qarşıda duran vəzifələr, eləcə də qanunvericilik hakimiyyətinin icra hakimiyyəti orqanları ilə əməkdaşlığının daha da təkmilləşdirilməsi perspektivləri barədə danışıb.

Ədalət Vəliyev konstruktiv əməkdaşlığın əhəmiyyətini vurğulayaraq, Elşən Musayevə və onun sədrlik etdiyi siyasi partiyaaya dövlətçiliyimizin möhkəmləndirilməsi istiqamətində gələcək fəaliyyətdə uğurlar arzulayıb.

Azərbaycanlı deputatlar AŞPA-nın komitə iclasında iştirak edirlər

Fransanın paytaxtı Parisdə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin iclası başlayıb.

AZƏRTAC xəbər verir ki, qurumun komitə iclasında ölkəmizin AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və nümayəndə heyətinin üzvü Nigar Arpadararı iştirak edirlər.

Tədbirdə qurumun aprel ayında hibrid formatda keçirilməsi iclasının protokolunu təsdiqlənəcək. Rusiya Federasiyası ilə Ukrayna arasındakı münasibətlərin humanitar, eləcə də münaqişənin yaratdığı daxili və xarici miqrasiyaların nəticələrinə dair işvərəli parlamentarı Pyer-Alan Fridenin məruzəsi dinlənəcək və müzakirə olunacaq. Eyni zamanda məruzəçinin Ukrayna, Slo-

vakiya və Rumıniyaya faktarəddirici səfərlərinə dair fikirləri dinlənəcək.

Həmçinin komitə iclasında müşayiət olunan və ayrılmış uşaqlara baxılmasına dair ukraynalı parlamentarının məruzəsinin ilkin layihəsi nəzərdə keçiriləcək. Seçki kampaniyalarında miqrasiya, sığınacaq mövzuları və onların miqrantların qəbulu və hüquqlarına təsir noticələri ilə bağlı

qətnamə layihəsi dinlənəcək, bu məsələlər ətrafında açıq müzakirələr aparılacaq. Komitə iclası altkomitələrin tərkibi və müxtəlif məsələlər ətrafında müzakirələrə işni davam etdirəcək. Milli Məclisin deputatları komitə iclasında müzakirə olunan mövzulara münasibətlərini bildirecəklər.

Tədbirdə növbəti iclasların yeri və vaxtı müəyyənləşdiriləcək.

KİV-ə növbəti dövlət dəstəyi

Çap məhsullarının istehsal xərclərinin azaldılması həm də geniş oxucu kütləsinin marağına cavab verir

Mətbuat millətin aynası olmaqla, həm də dövlətin azad sözü, azad fikrə olan münasibətini özündə təəssüm edir. Ölkəmiz illərdir ki, mənfur qonşularımızın torpaqlarımıza təəvüzkar başqınları ilə yanaşı, düşmənlə informasiya müharibəsi aparmaq məcburiyyətində qalmalı olmuşdur.

Uyduzlanmış yalanlara, yayılmış dezinformasiyalara vəxtində və operativ cavab vermək üçün informasiya sahəsində kadr potensialı ilə bərabər, dövlətimiz mətbuatın maddi-texniki bazasının da güclənməsi üçün təxirəsalınmaz tədbirlər görür. Atılan bu addımlar yalnız dövlət mətbu orqanlarına yox, eyni zamanda ölkədə fəaliyyət göstərən, azad sözün inkişafında rol alan bütün müstəqil mətbuata da şamil edilir.

Prezident İlham Əliyev ölkədə inkişaf etmiş, peşəkar və müstəqil KİV-lərin fəaliyyətinin dəstəklənməsini Azərbaycan dövlətinin siyasi

sətinin əsas prinsiplərindən biri olduğunu dəfələrlə öz nitqlərində bəyan etmişdir. Ardıcılı olaraq bu prinsip daxilində cəmiyyətdə söz azadlığının, insanların obyektiv informasiya əldə etmək hüququnun, eləcə də kütləvi informasiya vasitələrinin müstəqilliyini təmin etmək məqsədilə dövlət tərəfindən müəyyənləşdirilən digər tədbirlər də həyata keçirilmişdir.

"Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası"nda qeyd olunur ki, KİV-in inkişafına dövlət dəstəyi cəmiyyətdə söz azadlığının, insanların obyektiv informasiya əldə etmək hüququnu, həmçinin mətbuatın müstəqilliyini təmin etmək məqsədilə dövlət tərəfindən müəyyən olunan təşkilati-texniki, hüquqi, iqtisadi və digər tədbirlərin məqsudunu artırır.

Çap mətbuatı, nəşriyyatlar üçün gözlənilən və böyük əhəmiyyət daşıyan daha bir qərar mayın 13-də verilib. Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov "İdxalı və satışı əlavə dəyər vergisindən azad edilən kütləvi informasiya vasitələrinin məhsullarının və kitabların (elektron kitablar istisna olmaqla), habelə dərslik komplekslərinin və həmin malların (məhsulların) istehsalı (nəşri) ilə bağlı rülu və ya vərəqə şəklində kağızın Siyahısı"nın təsdiq edilməsi barədə qərar imzalayıb.

Qərara əsasən, ölkədə kütləvi informasiya məhsullarının, kitabların və dərslik komplekslərinin, eləcə də həmin məhsulların istehsalı və nəşri ilə bağlı kağızın idxalı və satışı əlavə dəyər vergisindən (ƏDV) azad edilib.

Xatırladaq ki, 2021-ci ilin dekabrında Prezident İlham Əliyevin imzaladığı fərmanla Vergi Məcəlləsinə edilən müvafiq dəyişikliklər dair siyahının təsdiqi Nazirlər Kabinetinə həvalə olunmuşdur. Hə-

min fərmana əsasən Vergi Məcəlləsinə edilmiş müvafiq dəyişiklik və sözügedən qərar media sahəsində həyata keçirilən əsaslı islahatların ardıcılığını və vahidliyini təmin edilməsini, bu sahədə görülən tədbirlərə kompleks yanaşmanın təzahürü olmaqla, çap mediası subyektlərinin və çap məhsullarının yayımını aparan şirkətlərin səmərəli fəaliyyətinə və iqtisadi dayanıqlılığının artmasına əhəmiyyətli dərcədə müsbət təsir göstərəcək. Məlumdur ki, indiyədək qəzetlərin və digər nəşrlərin çap xərclərinin yüksək olması bu bazarı qiymətlərin bahalaşmasına gətirib çıxarırdı. O üzündən yeni qərarla çap mediası məhsullarının maya dəyərini və onların istehsal xərclərini azaltması həm də geniş oxucu kütləsinin maraqlarına xidmət edir.

Zöhrə FƏRƏCOVA,
"Azərbaycan"

Prezident İlham Əliyevin göstərişinə əsasən bölgələrdə vətəndaşların qəbulu keçirilir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Anar Bayramov İmişli rayonunda, Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov Gədəbəy rayonunda, Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov Sabirabad rayonunda, Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli Quba rayonunda vətəndaşları qəbul ediblər.

Nazirliyin İctimaiyyətə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, əlilliyin qiymətləndirilməsi və reabilitasiya, sosial təminat, pensiya və müavinət, sosial xidmətlər, imtiyazlı şəxslərin mənzil və fərdi evlə, avtomobillə təminatı, aktiv məşğulluq tədbirlərinə, habelə özünü-məşğulluq proqramına cəlb olunma sahələrində vətəndaş müraciətləri dinlənib.

Müraciətlərdə əksini tapan məsələlər aidiyyəti üzrə araşdırılaraq cavablandırılıb, bir sıra məsələlər yerində həll olunub, ayrı-ayrı müraciətlərə əlaqədar vətəndaşlara izahatlar verilib.

Mayın əvvəllərindən başlanan vətəndaş qəbülləri hər həftə keçirilir. Hər bir qurum rəhbərinin keçirəcəyi qəbulla əvvəl bu barədə və qəbula necə yazılmaq barədə müvafiq bələdçi üzrə vətəndaşlara əvvəlcədən məlumat verilir.



XARIBÜLBÜL

V Beynəlxalq Folklor Festivalı

ŞUŞA, AZƏRBAYCAN 2022



V "Xaribülbul" Beynəlxalq Folklor Festivalı davam edir

İlk olaraq səhnədə Bolqarıstandan olan "Trigaida" qrupu yer alıb



Azərbaycanın mədəniyyət paytaxtı Şuşada keçirilən V "Xaribülbul" Beynəlxalq Folklor Festivalı davam edir.

Bu dəfə də Qarabağın incisi olan Şuşa özünü qayıdan müasir siması, Cıdır düzünü bəzəyən ecazkar muğamı ilə birgə müxtəlif xalqların musiqisinə, mədəniyyətinə və onun görünüşünə gələn qonaqlara qucaq açıb.

AZƏRTAC xəbər verir ki, festivalın ikinci günündə səhnədə ilk olaraq Bolqarıstandan olan "Trigaida" qrupu yer alıb.

Tamaşaçılar qarşısında geniş və maraqlı repertuarla çıxış edən qrup dinləyicilərinə özünün məşhur musiqilərini təqdim edib.

Qeyd edək ki, qrupun rəhbəri rəssam, musiqiçi, prodüser və bəstəkar İvan Şopovdur. O, 250-dən çox musiqi layihələrində iştirak edib, həm solo, həm də qrup albomları buraxıb. Bu, onu Avropa elektron andeçraundun aparıcı simalarından biri kimi təsdiq edib. Onun müxtəlif layihələri nağara və bas, IDM, caz, ambient, texno, rok və klassik musiqi kimi janrları əhatə edir. İvan Şopovu öz sahəsindəki digər

sənətçilərdən heçqətən də fərqləndirən cəhət onun ənənəvi bolqar folklorunu elektron musiqi və cazla qarışdırmasıdır.

O, ABŞ, Cənubi Amerika, Rusiya, Asiya, Avstraliya və Yeni Zelandiyada turlarda çıxış edib.

"Trigaida" Şərqi Avropada Bolqarıstanın kiçik və rəngarəng elektron musiqi istiqamətindən qaynaqlanan müasir musiqi layihəsidir. Sözügedən folklor triosuna multialet ifaçısı Georgi Marinov, folklor müğənnisi Asya Pinçeva və İvan Şopov daxildir. Georgi Marinov və Asya Pinçeva Bolqar musiqisini dünyaya tanıdan, müasir klub musiqisi üslubunu folk musiqisinə sintez edən "ORATNITZA" musiqi qrupunun üzvləri olmuşlar. Həmçinin trio dünya musiqi istiqamətində geniş bir musiqi platforması nümayiş etdirir.

Xatırladaq ki, V "Xaribülbul" Beynəlxalq Folklor Festivalında 10 xarici ölkədən müxtəlif folklor üslublarında çıxış edən musiqiçilər, rəqs kollektivləri, həmçinin Azərbaycanın müxtəlif regionlarından olan folklor qrupları doğma Şuşanı öz musiqi töhfələri ilə salamlayacaqlar.

Festival mayın 14-də başa çatacaq.

Festivalın ikinci günü Cıdır düzündə qurulmuş səhnədə bir-birindən maraqlı ifalar təqdim olunub

Azərbaycanın mədəniyyət paytaxtı Şuşada keçirilən V "Xaribülbul" Beynəlxalq Folklor Festivalının davam etdiyi bu günlərdə səhnəni bir-birindən istedadlı, peşəkar ifaçılar bölüşür.

Bu konsert proqramlarını dinlədikə bir daha Azərbaycan musiqi sənətinin böyüklüyünə, rəngarəngliyinə heyran olmaq bilməyən. Festivalın növbəti günü təqdim olunan daha bir konsert proqramı da öz möhtəşəmliyi ilə iştirakçıların yaddaşında həkk olundu.

AZƏRTAC xəbər verir ki, festivalın ikinci günü Cıdır düzündə qurulmuş səhnədə Azərbaycanın "Cəngi" Estrada Folklor Ansamblı, həmçinin xanəndə Qoçaq Əsgərova, tarzon Arslan Növrəslinin etnocaz qrupu yer alıb. Əvvəlcə "Cəngi" Estrada Folklor An-



sambli geniş və maraqlı konsert proqramı ilə çıxış edib.

Ansambl tamaşaçılar üçün Cavanşir Quliyevin "Bura və-təndir", Vasif Hüseynin "Hüzür", Xalq mahnısı "Leyla", Vaqif Mustafazadənin "Qaf-qaz", Eduardo Di Capuonun "O sole mio", Polad Bülbüloğlunun "Aman, aman ayrılıq", Ok-

tay Kazımovun "Dağlar" və Vaqif Gərayzadənin "Ya sə-nindir, ya mənim" mahnılarını yüksək peşəkarlıqla ifa edib.

Konsert proqramı xanəndə Qoçaq Əsgərova, tarzon Arslan Növrəslinin etnocaz qrupunun çıxışları ilə davam edib.

Qrupun ifa etdiyi "Bayatı-kürd" kompozisiyası, "Blues-

Muğam", "Şur" kompozisiyası və "Yallı" Azərbaycan musiqisinin dərin təsir gücünə malik olduğunu bir daha təsdiq edib.

Qeyd edək ki, 2006-cı ildə I Muğam Milli Televiziya Müsahibəsinin qaliblərindən olan Qoçaq Əsgərov 2013-cü ildə BBC-nin təşkil etdiyi "Promenade" gecə konsertində Azər-

baycan muğamını ilk dəfə olaraq "Royal Albert Hall"da səsləndirib.

Çoxsaylı festivallar, müsabiqələr laureatı və qalibi olan Arslan Növrəslı tar alətində ilk dəfə olaraq harmonik caz standartlarını tətbiq etmiş ifaçıdır. Tarda muğam, klassik musiqi, caz ifa edərək ölkəmizdə və onun hüdudlarından kənarında dövlət tədbirlərində çıxışlar edir, çoxsaylı solo konsertlər verərək yüksək səviyyəli musiqi kollektivləri ilə birgə səhnə bölüşdürür.

Xatırladaq ki, mayın 4-dək davam edəcək V "Xaribülbul" Beynəlxalq Folklor Festivalında 10 xarici ölkədən müxtəlif folklor üslublarında çıxış edən musiqiçilər, rəqs kollektivləri, həmçinin Azərbaycanın müxtəlif regionlarından olan folklor qrupları doğma Şuşanı öz musiqi töhfələri ilə salamlayacaqlar.

Dünyanın gözü Şuşadadır

Yenə dünyanın gözü Şuşaya dikilib. Şuşada bayramdır... Musiqimizin, mədəniyyətimizin, milli ruhumuzun bayramı! Dünya mədəniyyətinin, incəsənətinin, folklorunun nümayəndələri təmsil olunduqları xalqların inciləri, milli ruhları ilə Şuşaya üz tutublar.

Bu bir həqiqətdir ki, dağların sinəsindən, qayaların bəşirindən, igid əsgərlərimiz saldıqları Zəfər yolundan keçib Şuşaya gələn, keçdikləri bu yollarda ermənilərin xaraba qoyduğu yurd yerlərini - viran qalmış evləri, dağıdılmış məhəv edilmiş köndləri, uçurulub yerləyən edilmiş qədim tikililəri, mədəniyyət abidələrini görüb erməniliyin əsl məzmununu anlamağa yanaşı, həm də qəhrəman Azərbaycan əsgərinin qüdrətini, yurd, vətən sevgisini, nəyin uğrunda canlarını fəda etdiklərini duyublar.

Deyərlər ki, insanlar doğulub böyüdükləri, havasını udub suyunu içdikləri təbiətə bənzəyirlər. Şuşa milli-mənəvi ruhumuzun beşiyi, mədəniyyətimizin paytaxtıdır. Şuşa təbiət gözəllikləri ilə milli mədəniyyətin sintezini özündə ehtiva edən şəhərdir.

Mədəniyyət bir millətin mənəvi dəyəri olmaqla yanaşı, həm də xarakterinin açarındır. Bir xalqın, bir millətin kimliyini bilmək üçün onun mədəniyyətini bilmək kifayət edər. Şuşaya gedən yol ucalığı, zirvəyə gedən yoldur. Oğullarımızı qələbəyə, zirvəyə bu yerlərin havası, suyu, gözəl təbiəti ilə yanaşı, həm də şəhərin milli ruhu çağırır.

Qəhrəman ordumuzun, igid əsgərlərimizin canları bahasına azad etdikləri Qarabağda bu gün abadlıq-quruculuq işləri gedir. Yalnız dağıdılmış viran qalmış binalar, tarixi abidələr yox, bu abidələr qədər

qiymətli adət-ənənələrimiz, milli ruhumuz, mədəni irsimiz də bərpə olunaraq özünüqaydırdı ömrünü yaşayır. Doğru deyiblər ki, dövlətin başında şəxsiyyət duranda təbii sərət ümummilli sərətə çevrilir. Mənəvi dəyərlər maddiləşir. Xalqımızın böyük oğlu, Qarabağın xilaskarı Prezident İlham Əliyev Şuşanı mədəniyyətimizin paytaxtı adlandırması da bu şəhərin xarakterinə verilən qiymətdir.

Bu şəhərin rəmzi xaribülbuldür. Sədaqəti, abri, isməti, vətən sevgisini və gözəlliyi, eyni zamanda torpağa bağlılığı özündə ehtiva edən zərif bir çiçək... Burada qəhrəmanlıq, kişilik deyəndə ilk xatırlanan Cıdır düzü olur. Babalarımız bu meydanda at çapıb, qılınc oynadıb, qurşaq tutub gülüşüblər. Dünyanın bəzi "qədim, mədəni" şəhərlərində olduğu kimi, bu şəhərdə insan həyatına son qoyan gladiator döyüşləri keçirilməyib. Bu düzdə oğullarımız at belində cövkən oynayıblar. Bu torpaq insan ürəyinə sərnilik gətirən İsa bulağı ilə məşhurlaşıb.

Bu torpağın çayları, suları, buz bulaqları, uca dağları da nəgmə oxuyub, musiqi deyib. Yağış yarpağın, günəş torpağın, musiqi isə ruhun qidasıdır. Burada insanların ruhu musiqi ilə yoğrulub

İki gündür ki, mədəniyyətimizin paytaxtı Şuşada Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Şuşa Şəhəri Dövlət Qoruyub saxlama təşkilatı ilə birgə V "Xaribülbul" Beynəlxalq Folklor Festivalı keçirilir. Musiqi sədalari ərşiləyə salam aparır. Oğuz elinin qopuzu dilə gəlib bu şəhəri salan xan babalarımızın, bu şəhəri bizə qaytaran şəhid qəhrəmanlarımızın ruhlarına layiqdir. Şuşanın başının üzərindən dumanlar, qara buludlar çöküb, günəş gülümşəyərək işləri gedir. Yalnız dağıdılmış viran qalmış binalar, tarixi abidələr yox, bu abidələr qədər

qəhrəmanlarımızın ruhlarına layiqdir. Şuşanın başının üzərindən dumanlar, qara buludlar çöküb, günəş gülümşəyərək işləri gedir. Yalnız dağıdılmış viran qalmış binalar, tarixi abidələr yox, bu abidələr qədər

qəhrəmanlarımızın ruhlarına layiqdir. Şuşanın başının üzərindən dumanlar, qara buludlar çöküb, günəş gülümşəyərək işləri gedir. Yalnız dağıdılmış viran qalmış binalar, tarixi abidələr yox, bu abidələr qədər

təntənənin nəticəsidir. Bu il gözəl Şuşamızın ilidir. Bu il Şuşa ikinci böyük tədbirə evsahibliyi edir. Xatırladaq ki, ötəndəkindən fərqli olaraq V "Xaribülbul" Festivalında dünyanın 10 ölkəsinin musiqi təmsilçiləri iştirak edirlər. Möhtəşəm tədbirin ilk günü qardaş Türkiyədən, Pakistandan, Malidən, Gürcüstandan və Özbəkistandan gəlmiş musiqi kollektivlərinin rəngarəng çıxışları ilə yaddaşlarda qaldı.

Dünya isə səhnədə ilk olaraq Bolqarıstandan olan "Trigaida" qrupu göründü. Dünyaca məşhur "Trigaida" tamaşaçıları geniş və maraqlı repertuarı ilə yəni köülləri fəth edə bildi.

Qeyd edək ki, qrupun rəhbəri rəssam, musiqiçi, prodüser və bəstəkar İvan Şopov 250-dən çox musiqi layihəsində iştirak edib. İvan Şopovun həm solo, həm də qrup albomları buraxması onu Avropa elektron andeçraundun aparıcı simalarından biri kimi təsdiq edib. Şopovu digər sənətçilərdən fərqləndirən əsas xüsusiyyət isə ənənəvi bolqar folklorunu elektron musiqi və cazla sintez etmək qabiliyyətidir. O, ABŞ, Cənubi Amerika, Rusiya, Asiya, Avstraliya və Yeni Zelandiyada turlarda çıxış edib.

V "Xaribülbul" Festivalı zəngin musiqi proqramı ilə bu gün də davam edir. Festival musiqi mədəniyyəti tariximizdə bir hadisə olmaqla yanaşı, ölkəmizin siyasi həyatına da işıq sala bilər.

Anlamaq istəyənlər üçün bundan gözəl ismarış, bundan gözəl mesaj olmaz. Bu, Azərbaycan xalqının barış niyyətinin, Azərbaycan Prezidenti İlham Əliyevin sülhdə qərarlığının mesajıdır. Silahın dil açdığı yerdə ölüm, musiqi olan yerlərdə həyat, çal-çağır olur. Bu, adi musiqi festivalı yox, həyata çağırış mesajıdır.

Elsən QƏNİYEV,
"Azərbaycan"

Polad BÜLBÜLOĞLU: "Xaribülbul" festivalı Şuşanın simvollarından birinə çevrilib

"Yaxşı yadımdadır, ötən əsrin 90-cı ilində Şuşada keçirilən sonuncu "Xaribülbul" festivalına 20 ölkədən qonaq gəlmişdi.

Çox möhtəşəm və çox gözəl bu festival hamını, o cümlədən ənənəvi qonaqları da heyran etdi. Təəssüf ki, məlum səbəblər üzündən sonrakı illərdə festivalı keçirmək mümkün olmadı. O zaman söz vermişdim ki, Şuşa düşmənlərdən azad olmayana qədər bu festival bir daha keçirilməyəcək".

AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu söyləyib.

Səfir festival barədə fikrini davam etdirərək deyib: "Prezident, Ali Baş Komandan İlham Əliyev müharibə bitən kimi elan etdi ki, Şuşa mədəniyyət paytaxtıdır və şəhərdə "Xaribülbul"



festivalının keçirilməsi ənənəsi davam etdiriləcək. Bu xəbər bir qarabağlı, bir şuşalı kimi mənə hədsiz sevindirdi. Budəfəki festival sayca artıq 5-cidir. Festival çox uğurla keçir və dünyəşöhərlə sənətçilərin burada iştirakı hamımızı sevindirir. Doğma şəhərdə, ata yurtda belə bir festivalı görmək, onun iştirakçıları arasında olmaq çox gözəl bir hissidir. Şuşa yenə öz beynəlxalq statusunu bərpa edib. Heç şübhəsiz ki, bundan sonra da festival davamlı olaraq keçiriləcək və ildən-ildə digər ölkələrdən gələn qonaqların sayı daha da artacaq. Şuşa yaşayacaq, yaşadacaq və festival ənənəsi davamlı olacaq. Çünki xaribülbulün özü kimi bu qeyri-adi və bənzərsiz çiyənin adını daşıyan beynəlxalq folklor festivalı da Şuşanın simvollarından birinə çevrilib. Bu ənənəni qorumağa və yaşatmağa dəyərlər!"

Ziyoda MƏDRƏHİMOVA:

"Belə bir mötəbər festivalda iştirak etmək bizim üçün böyük şərəfdir"



Bu, mənim Azərbaycana ilk səfərim deyil - 30 il əvvəl biz qədim Odlar diyarına qastrol səfərinə gəlmişdik. Lakin Şuşada ilk dəfədir olur. "Xaribülbul" kimi mötəbər beynəlxalq folklor festivalında iştirak etmək bizim üçün böyük şərəfdir.

Bu barədə AZƏRTAC-a müsahibəsində Özbəkistanın "Bahor" Dövlət Xalq Rəqs Ansamblının bədii rəhbəri, baş xoreoqrafı, Özbəkistanın Əməkdar artisti Ziyoda Mədrəhimova deyib.

"Düzünü desəm, Şuşa şəhərində gördüyümüz dağntılar ürəyimi ağrıtdı. Azərbaycan öz ata-baba torpaqlarını işğaldan azad edəndə çox sevindik", - deyər Z.Mədrəhimova əlavə edib.

Rza DEQQƏTİ: "Şuşada həyat geri qayıdıb və yağış altında rəqs etmək insanlar üçün sevinc hissləri yaradır"

Ermənistan silahlı qüvvələrinin 30 illik işğal və qəsdən törətdiyi dağntılardan sonra Şuşa şəhərinə həyat yenidən qayıdıb. Göz yaşları və dünya musiqiçilərinin iştirakı ilə V "Xaribülbul" Beynəlxalq Folklor Festivalı başlayıb.

AZƏRTAC xəbər verir ki, bu fikirlər dünyəşöhərlə fotoqraf Rza Deqqətinin Şuşadan çəkdiyi videopaylaşımında yer alıb.

Paylaşımında deyilir: "30 il əvvəl Qarabağdakı müharibə haqqında beynəlxalq mediaya reportaj hazırlamaq üçün Parisdən bura gəlmişdim. Şəhər erməni silahlı qüvvələrinin mühasirəsində idi və mülki vətəndaşlar raket və artilleriya hücumuna məruz qalırdılar. 1992-ci il mayın 8-də şəhərin işğalından sonra



Dancing in rain

A film by: REZA

Azərbaycan mədəniyyətinin bütün nişanları - evlər, muzeylər, məktəblər talan olundu və dağıldı. Azərbaycan, nəhayət, 2020-ci il noyabrın 8-də şəhəri geri qaytardı. Yenidənqurma işləri başladı və Şuşa musiqi və poeziya şəhəri, Azərbaycanın mədəniyyət paytaxtı elan olundu. Şuşada həyat geri qayıdıb və yağış altında rəqs etmək insanlar üçün də sevinc hissləri yaradır".



Gəncədə 13 mehmetçikin xatirəsinə ucaldılacaq abidənin təməli qoyulub

Gəncədə Qafqaz İslam Ordusunun 1918-ci il iyulun 11-də Gəncədə qəhrəmancasına həlak olan ilk şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi üçün inşa ediləcək abidənin təməlqoyma mərasimi keçirilib.



Niyazi Bayramov tədbir iştirakçılarını salamlayaraq bildirib ki, tarixən Türkiyə və Azərbaycan daim bir-birinin yanında olmuş və ən ağır günlərdə belə qardaş dəstəyini əs-kik etməmişlər: "44 günlük Vətən müharibəsində müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi və rəşadətli ordumuzun gücü ilə möhtəşəm zəfər qazanması və ölkəmizin ərəzi bütövlüyünü bərpa etməsi bütün türk dünyasına qürur verən hadisə oldu. Bu gün Qafqaz İslam Ordusunun 1918-ci ilin iyulunda Gəncə şəhəri üçün gözəllən qırpmadan canlarını fəda edən oğurlarının əziz xatirəsinə ucaldılan abidə də məhz bu dostluq və qardaşlıq əlaqələrinin bariz nümunəsidir".

Zeki Öztürk isə çıxışında söyləyib ki, Azərbaycan-Türkiyə əlaqələri günü-gündən güclənir, möhkəmlənir və daha da dərinləşir. "Qafqaz İslam Ordusunun Azərbaycanın ağır vaxtında ləng hərəkəti nəçə-neçə kəndin itirilməsi, 100 minlərlə insanın öz ev-çiyindən didərgin düşməsi demək idi. Məhz buna görə Nuru Paşanın ilk əməli Gəncə ətrafında mövcud olan təhlükəni aradan qaldırmaq, buradakı erməniləri tərki-silah etmək və azərbaycanlı əhəlinin təhlükəsizliyini təmin etməkdən ibarət idi. 11 iyul 1918-ci ildə Qafqaz İslam Ordusunun 13 mehmetçiyi Gəncənin Şah Abbas məscidinin ətrafında gedən döyüşlərdə qəhrəmancasına şəhid oldular". - deyən konsullar bildirib ki, həmin ərəzidə ucaldılacaq möhtəşəm abidənin təməlqoyma mərasimi hər birimiz üçün çox böyük tarixi hadisədir.

Sonra Niyazi Bayramov və Zeki Öztürk 13 qəhrəman mehmetçikin xatirəsinə inşa ediləcək abidənin təməlini qoyub və bununla bağlı sənəd imzalayıblar.

Sabir ƏLİYEV, "Azərbaycan"



Mərasimdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki baş konsulu Zeki Öztürk, Ege Universitetinin rektoru, professor Necdet Budak, AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad

Əliyev, ADAU-nun rektoru, professor İbrahim Cəfərov, Gəncə Dövlət Universitetinin rektoru, professor Yusif Yusibov, idarə, müəssisə, təşkilatların rəhbərləri, ictimaiyyət nümayəndələri və şəhər sakinləri iştirak ediblər.

Azərbaycan "Avroviziya"da növbəti qələbəyə yaxındır

İtaliyanın Turin şəhərinin evsahibliyi etdiyi 66-cı "Avroviziya" Mahni Müsabiqəsi davam edir. Ölkənin ən böyük arenalarından olan "PalaOlimpico"da keçirilən yarışmaya bu il 40 ölkə qatılıb.

Müسابiqənin ilk finalçıları mayın 10-da müəyyən olunub. Həmin gün keçirilən ilk yarımfinalda 17 ölkənin təmsilçisi iştirak edib və onlardan ən çox səs toplayan 10-u finala vəsiqə qazanıb.

Mayın 12-də isə müسابiqənin ikinci yarımfinalı keçirilib. Bu mərhələdə Azərbaycan, Avstraliya, Belçika, Kipr, Çexiya, Estoniya, Finlandiya, Gürcüstan, İrlandiya, İsrail, Malta, Monteneqro, Şimali Makedoniya, Polşa, Rumiya, San Marino, Serbiya və İsveç təmsilçiləri çıxış ediblər. Onlardan Azərbaycan da daxil olmaqla, Belçika, Çexiya, Polşa, Finlandiya, Estoniya, Avstraliya, İsveç, Rumiya, Serbiya finala yüksəlib.

Mahni müsabiqəsində bu dəfə respublikamızı Nadir Rüstəmli "Fade To Black" mahnısı ilə təmsil edir. İkinci yarımfinalda səsvermədən sonra ilk onluğa daxil olmağı bacaran təmsilçimiz finalda mübarizə aparmaq hüququ qazanıb.

Qeyd edək ki, "Avroviziya" Mahni Müsabiqəsi olmaqla bərabər, həm də müxtəlif xalqların, ölkələrin milli-mənəvi dəyərlərinin nümayiş etdirildiyi beynəlxalq platformadır. Burada əsas şort qalib olmaq deyil, vətəni, yurdunu layiqli təmsil etmək, musiqini dünyaya tanıdırmaqdır.

Azərbaycan "Avroviziya" Mahni Müsabiqəsində 2008-ci ildən iştirak edir. Həmin il Serbiyanın paytaxtı Belqrad şəhərində baş tutan 53-



cü "Avroviziya" Mahni Müsabiqəsində respublikamızı ilk dəfə Elnur Hüseynov və Samir Cavadzadə "Day After Day" mahnısı ilə təmsil etmişdilər. İlk qalibiyyətimiz isə 2011-ci il oldu. Həmin il Almaniyanın Düsseldorf şəhərinin evsahibliyi etdiyi müsabiqədə təmsilçilərimiz Eldar Qasımov və Nigar Camal qalib olmaqla yanaşı, həm də növbəti yarışmanı keçirmək hüququ Azərbaycanca qazandırdılar.

2012-ci ildə Bakıda keçirilən müsabiqəyə paytaxtımız layiqincə evsahibliyi etdi. O zaman qısa müddətdə həyata keçirilən möhtəşəm tədbirlərlə bütün dünya Azərbaycanın təmsilində evsahibliyinin ən mükəmməl nümunəsini gördü. "Avroviziya-2012" Mahni Müsabiqəsinin Bakıda keçirilməsi həm də Azərbaycanın turizm potensialının beynəlxalq miqyasda daha yaxından tanıtımı baxımından böyük hadisəyə çevrildi.

66-cı "Avroviziya" Mahni Müsabiqəsinin final mərhələsi bu gün keçiriləcək. Finalda ümumilikdə 25 ölkənin təmsilçiləri çıxış edəcəklər. Beləliklə, Azərbaycan növbəti "Avroviziya" qələbəsinə çox yaxındır.

Ülkər XASPOLADOVA, "Azərbaycan"

Bir filmin taleyi

"...Hamı yangını söndürməyə səy edirdi. Yangınsöndürən arabalar bir-birini ovz edir, adamlar torpaq dolu kisələri çox da enli olmayan taxtalar üzərindən keçirərək aparıb yan buruğun üstünə atırdılar. Alov ətrafı yalayırdı... İsti adamın üzünə, boynuna vururdu. Kənarında bir qrup aparatla şəkil çəkirdi. Mən belə şəkilçəkən aparat birinci dəfə idi ki, gördüm... Yangın söndürüldəndən sonra yoldaşlardan öyrəndim ki, həmin aparatla kino çəkirlərmiş. Sonra elanlardan birində oxudum ki, "Neft və milyonlar səltnətində" filmi nümayiş etdirilir. Mən bu filmə Parapet bağının yanında Azadov və İsgəndərovun evlərinin birinci mərtəbəsində yerləşən kino zalında tamaşa etdim. Yadımdadır, kino başlanmamışdan ekranın qabağında tarzən Bala Məlikov tar çalırdı, xanəndə Ələsgər də oxuyurdu. Film başladı: şəhərin küçələri, tanış hadisələr, adamlar - hər şey çox maraqlı idi. Binaqədəki yangın və yangınsöndürənlər də kinoya düşmüşdü. Orada mən özümü də gördüm... Taxta körpü ilə boynumu istidən qoruyaraq gedirdim".

Bu, düz bir əsr əvvəl çəkilmiş və adı kino tariximizə ilk tammətrajlı film kimi düşmüş "Neft və milyonlar səltnətində" filmində təsvir olunan yangınla bağlı mərdəkanlı M.Ağayev vaxtilə yazıb sənətdən Nazim Sədixova verdiyi qiymətli xatirəsinin bir parçasıdır. Bu məlumat həm də o baxımdan bizim üçün çox dəyərlidir ki, adı eşitdiyimiz, haqqında bildiyimiz, amma seyr etməmiş olduğumuz filmi bədii filmimizin çəkilişlərinə canlı şahidlik etmiş və tamaşaçı olmuş bir şəxsin öz-özünə təəssüratlarıdır.

Bakıda neft bumu

XIX əsrin sonu, XX əsrin əvvəllərində Bakı...

Bu qədim Azərbaycan şəhəri dünyanın dörd bir tərəfindən neft qoxusuna gələn əcnəbilər, xarici sarmayədarlarla dolub-daşır...

Sayırsız-hesabsız buruqlardan çıxarılan "qara qızıl" sürətlə maliyyə kapitalına çevrilir, şəhər iqtisadi cəhətdən

de çəkiləcək. Sən Balaxanıda oxumusan, o yerləri yaxşı bilirən. Onlara çox köməyin dəyə bilər. Əminəm ki, onlar sizin də mollaxanaya gələcəklər. Çalış sənə də filmə çəksinlər. Bir neçə gündən sonra artist M.Muradov filmi çəkən rejissor B.Svetlovla bizim mollaxanaya gəldilər. Sınaq çəkilişləri üçün beş nəfər uşaq seçdilər. Artıq yaşım ötdüyü üçün Cəlilin uşaq roluna yaramadım. Amma kütləvi səhnədə çəkildim. Maraqlıdır odur ki, filmin çəkilişinin axırına kimi mən bir növ qeyri-rəsmi rejissor köməkçisi işlədim".

İlk azərbaycanlı kino artisti H.Ərəblinskinin çəkildiyi ilk və son film

"Neft və milyonlar səltnətində" filmi Azərbaycan kino tarixində ilk tammətrajlı bədii filmi olması kimi mühim statusu ilə yanaşı, əsas rollardan birini (Lütfəli bəy rolunu) görkəmli teatr və kino xadimi Hüseyn Ərəblinskinin öz əməsi baxımından da əhə-



Filməndən bir kadr

yənin heyranıdır. O, münasib vaxt tapıb öz məhəbbətini açıq. Lakin Şəfiqə ona qarını göstərir. Lütfəli bəy intiqam tələsi qurmağa başlayır; o, Cəlilə məhv etməyi qərar edir. Lütfəli bəyin təsiri nəticəsində Cəlil sərxoşluğa, qumara və daha başqa pis əməllərə qurşanır, sirdə atçapan gözəl qadınla tanış olur, ona külli miqdarda pul xərcləyir. Lütfəli bəylə əlbir olan atçapan qadın Cəlillə birlikdə səyahətə çıxır və onun pullarını götürüb qaçır. Cəlil ayılıb özünü müflis görür.

Bu müddət ərzində Lütfəli bəy Cəlilin evini əlinə keçirir, Şəfiqəni qovur. Şəfiqə bir zamanlar orı ilə teatr Hasenin yanında qulluq edən qoca Qurbanın evində özünü sığınacaq tapır. Cəlil Bakıya qayıdır. O, qadınını və oğlunu tapır. Lakin ailəsinin ağır günlərinə dözmə bilməyən Cəlilin ürəyi partlayır. Cəlilin ölümündən xəbər tutan hiyləgər Lütfəli bəy Şəfiqəyə evlənməyi təklif edir. Şəfiqə bu təklifi çətinliklə qəbul edir; biçəyi Lütfəli bəyin sinəsinə sancır...

yevin pasajında "Fransız Elektrobioqrafi"ndə (indiki "Köhnə univermaq") göstərilir. İkili səsiz və ağ-qara bədii filmin 1-ci seriyası 1916-cı il mayın 14-də, 2-ci seriyası mayın 27-də ekranlara buraxılıb.

Sənətdən N.Sədixovun tarzən Qurban Pirimovla şəxsi söhbəti zamanı görkəmli musiqiçi filmə bağlı fikirlərini belə dilə gətirib: "Neft və milyonlar səltnətində" filmi o zaman bir çox kinoteatrlarda nümayiş etdirildi. Filmin "Toy" və "Kazinoda sənlük" epizodlarında xanəndə Cabbar ilə mən də çəkilmişdim. Mən çalır, Cabbar oxuyurdu. Hüseyn Ərəblinskinin oynaması mənim üçün xoşuma gəlirdi. Lütfəli bəyin parpar parıldayan faytondan düşməsi indiki kimi yadımdadır. Onun iti baxışları elə bil gözümün qabağında. Lütfəli bəyin obrazı Ərəblinskiyə çox yaraşır".

İlk Azərbaycan filminin son əqibəti

Təəssüf ki, hazırda 106 yaşını qeyd etdiyimiz ilk səsiz bədii filmimizin sonrakı əqibəti barədə dəqiq məlumat yoxdur və bu haqda sadəcə bəzi fərziyələr mövcuddur. Bir versiyaya görə, 1918-ci il hadisələri vaxtı Tağıyev teatrı növbəti dəfə yəndə teatrda olan "Neft və milyonlar səltnətində" filmi də yanib külə döndür.

Amma elə bu yazıda da filmə bağlı araşdırma məlumatlarından istifadə etdiyimiz kino tədqiqatçısı, Əməkdar incəsənət xadimi Aydın Kazımzadə bu ehtimalı təkzib edərək öz fikrini bu cür əsaslandırır: "Filma" şirkətinin öz ofisi varkən filmi niyə teatrda saxlamalıydı ki? Ola bilsin ki, film Rusiyanın kino arxivində olub. Sonralar yarasız hala düşdüydən, atılıb. Hazırda orda yoxdur".

Bir haşiyə çıxaraq ki, dünyanın bəzi kino tarixçiləri də bildirirlər ki, səs kinoya gəlməzdən əvvəlki illərdə minlərlə səsiz film çəkilib, lakin bu filmlərin çoxu itib. Çünki onların çəkilməsində qeyri-sabit və anlaşılan nitrat əsaslı film çarxları istifadə olunub. Buna görə də, bu filmlər zamanla xarab olmağa üçün diqqətə qorunmalı idilər. Lakin səsiz filmlərin çoxu kinoteatrlarda nümayiş olunduqdan sonra heç bir kommersiya dəyərinin qalmadığı üçün ya heç qorunub saxlanmayıb, ya da pis vəziyyətdə qalıb. Buna görə də son onilliklərdə əzizlərdən çoxları köhnə və toza çevrilib.

"Neft və milyonlar səltnətində" "Qızıl uçurum" adı ilə yenidən həyat qazanıb

Ehtimal ki, elə "Neft və milyonlar səltnətində" filmi də yuxarıda sadalanan məsələlərin birindən qaynaqlanan səbəblə bu günümüzdə gəlib çatmayıb.

Sadəcə bu filmin bukleti M.F.Axundov adına Respublika Kitabxanasının nadir nüsxələr şöbəsində saxlanılır. Bukletdə filmin məzmunu Azərbaycan və rus dillərində yazılmış, filməndən fotosəkillər çap olunub.

"Neft və milyonlar səltnətində" povestinin motivləri əsasında çəkilmiş filmin ikinci variantı isə 1980-ci ildə "Qızıl uçurum" adı ilə yenidən ekranlarda nümayiş etdirilib. Quruluşçu rejissor Fikrət Əliyev olub bu filmə Cəlil rolunda Ələbbas Qədir, Lütfəli bəy rolunda Hamlet Xanızadə, Şəfiqə rolunda isə Həmidə Ömərəva çəkilib.

1983-cü ildə Leningradda XIV Ümumittifaq kinofestivalında rejissor Fikrət Əliyevə uğurlu debütə görə mükafat verilib.

106 ilin heyranlığı

Bu da ilk filmimizin yaranma tarixi, ovahtkı neft Bakısının həyatını işıqlandıran maraqlı təyinatı və səsiz-sodasız yoxa çıxma süjeti ilə bağlı hekayət idi. Təəssüf ki, haqqında bir çox məlumatın olduğu, araşdırılmalı aparıldığı ilk səsiz filmimizlə bağlı bu gün olumuzda baxa biləcəyimiz ekran işi yoxdur.

Amma "Neft və milyonlar səltnətində" filmi, sanki elə tamaşaçı olmasın, seyr etmiş kimi hər birimizin adını, süjetini əzbər bildiyimiz xoşbəxt filmlərdən olmağı bacarır. Və elə 106 il əvvəl olduğu kimi, indi də böyük heyranlıq və maraqla "Qızıl uçurum" olaraq izlənilir...

Yasəmən MUSAYEVA, "Azərbaycan"

Milyonlarla sovruqlanlar

Müəmmal şəkildə yoxa çıxan ilk bədii filmimiz - 106 yaşlı "Neft və milyonlar səltnətində"

görməmiş sürətlə inkişaf edir, sənaye və maliyyə mərkəzinə döndürdü...

Neft bumunun yaşandığı Bakı, həm də o dövrdə təkəri il kapitalı neft aşığılərinin deyil, müxtəlif sənət sahələri ilə məşğul olan şəxslərin də diqqətini cəlb edir, uğurlu iş quracaqları yer kimi cazibəsinə salırdı. Şərqi parlayan ulduzuna çevrilən Bakıya müxtəlif ölkələrdən sənətkarlar, ayrı-ayrı peşə sahibləri, adı fəhlələr axışmış gəlirdi.

1915-ci ildə tanınmış neft sənayeçiləri olan Piron qardaşları da Bakının mərkəzində - Birja küçəsi 3 saylı binada (indiki Ü.Hacıbəyli küç.) yerləşən "Filma" Səhmdar Cəmiyyətini yaratmışdılar və cəmiyyət 1915-1916-cı illər ərzində bir neçə bədii film çəkmişdi. Eyni zamanda "Filma" ilk Azərbaycan bədii filminin də çəkilişinə başlamışdı və heç təsadüfi olmamışdı ki, filmin adı da, mövzusu da elə Bakı və onun şanlı-şöhrətli neftinə həsr olunmuş, yazıçı İbrahim bəy Musabəyovun inqilaba qədər Azərbaycan bədii nəsrində neft sənayesi sahiblərinin və burjuva əxlaqının, pul hakimiyyətinin ifşasına həsr olunmuş əsərlər içində xüsusi yer tutan "Neft və milyonlar səltnətində" povesti əsasında eyniadlı film çəkilməmişdi.

O zaman neft sahibkarlarının köməkliyi ilə ərsəyə gələn filmi çəkmək üçün Peterburqdan rejissor Boris Svetlov və operator Qriqori Lemberq dəvət edilmişdi.

"Kinonun mənzərə hissələri Bakı şəhərində, neft mədənləri isə Balaxanı kəndində çəkiləcək"

Film XIX əsrin sonu, XX əsrin əvvəllərindəki Bakını, neftxudaların həyat tərzini, bir tikə çörək qazanmaq üçün mədənlərdə ağır şəraitdə işləyən fəhlələrin, sözün həqiq mənəsində yaşayış mədənlərinə ekranı daşıyırdı.

"Neft və milyonlar səltnətində" filmində çəkilən kinorejissor Məmməd Əlil kino ilə bağlı xatirələrində belə yazıb: "1915-ci il idi. Bir gün dostum Cəfər Cabbarlı mənə dedi: "Məmməd ağa, artist Murad Muradov mənə deyib ki, Peterburqdan kino çəkmək üçün Bakıya bir dəstə gələcək. Elə də oldu. Bakıda rejissor Boris Svetlov olmaqla kino çəkmək dostu M. Muradovun məsləhəti ilə istedadlı tragik Hüseyn Ərəblinski baş rolunda çəkilməyə dəvət etdi. Filmin adı "Neft və milyonlar səltnətində" idi. Cəfər mənə dedi ki, kinonun mənzərə hissələri Bakı şəhərində, neft mədənləri isə Balaxanı kəndində

miyyətli yer tutur. Onu da qeyd edək ki, bu film həm də ilk azərbaycanlı kino artisti hesab olunan H.Ərəblinskinin çəkildiyi ilk və son filmidir.

Bu filmə digər rolları yerli və gəlmə aktyorlardan V.Lenin (Cəlil), K.Piontkovskaya (Şəfiqə), R.Lazareva (Olqa, sirdə atçapan), Y.Muromski (Qurban), Y.Orlitskaya (Cəlilin anası), Y.Ivanovski (Şəfiqənin atası), V.Vyazemski (dükançı Həsən), N.Dobrinin (hakim), Məmməd Əlil (mollaxana şagirdi), Cabbar Qarayağdığlı (xanəndə), Qurban Pirimov (tarzən), Məşədi Qulu (kamaçaçı), Mədotov (raqqas) və başqaları canlandırılıb.

Kinoda baş verən bütün əhvalatlar əsərin qəhrəmanı Cəlilin taleyi fonunda göstərilir. Cəlil kəşfiyyətdən, sahib olduğu bir parça torpaqda neft quyusunun fontan vurməsi ilə qurtulan, milyonçuya çevrilən və elə sahib olduğu var-dövlətdən başı gicəllənərək müflisləşən və uçuruma yuvarlanan, o dövrdə bir çox neftxudaların ümumiləşdirilmiş obrazı kimi verilir.

Buruqlar fontan vurur, var-dövlət aşır-daşır, həyatlar puç olur...

...Filmə göstərilir ki, Bakı şəhərinin yaxınlığında yaşayan yoxsul bir dul qadın başqalarının yanında qulluqçuluq etməklə ailəsinə güclü dolandırır. Ana məktəb yaşına çatmış oğlunu mədrəsəyə qoyur. Lakin az sonra onu mədrəsədən çıxarırlar. Ələcsiz qadın oğlunu tacir Həsənin yanında işə düzəldir. Bir neçə ildən sonra Cəlilin anası vəfat edir. Cəlil evə qayıdır. Cəlilgilin kasıb evi və bir parça torpağı varlı Lütfəli bəyin geniş malikanəsinin yanında yerləşirdi.

Bir neçə il gəlib keçir, Abşeron torpağının hər yerində neft buruqları getdikcə artır... Buruqlar fontan vurur, sahibkarlara ağələməz dərdəyə var-dövlət gətirir. Uzun danışıqlardan sonra Lütfəli bəylə Cəlil şəriklər olub, ikinci nöyətində bir neft quyusu qazdırılır. Tezliklə yeni quyular fontan vurur, Cəlil varlanır; mülklər alır, gəmilər, mədənlər sahibi olur.

Qonşusu qocanın ölüm xəbərini eşidən Cəlil mərhumun evinə baş çəkir; qocanın qızı, onun uşaqlıq dostu Şəfiqəyə başsağlığı verməyə gedir... Şəfiqə böyümüş, gözəl bir qız olmuşdur... Cəlil və Şəfiqə evlənirlər.

Cəlil ata-baba adətində zidd olaraq öz gənc yoldaşını başqalarından gizlətmir. Lütfəli bəy Şəfiqənin gözəlli-



Bir stəkanda milyonlarla nanohissəcik

Məlumdur ki, bərdəlik istifadə üçün nəzərdə tutulmuş qəhvə stəkanları ekologiya üçün əsl təhlükə mənbəyidir. Belə ki, onların sahib olduqları nazik plastik örtüyün təkrar emalı çox qəliz məsələdir. Aparılmış yeni tədqiqat isə göstərib ki, bu cür stəkanlar içkilərə mikroskopik ölçüdə olan plastik nanohissəciklər ifraz edirlər.



Birdəlik stəkanlar aşağı sıxlıqlı polietilen örtüyə malikdir. Səhbət nazik və yumşaq elastik pərdədən gədir. Bu materialdan çox zaman su keçirmədiyi üçün istifadə edilir. Alimlər tərəfindən aparılmış tədqiqatlar nəticəsində məlum olub ki, bu cür stəkanlar 100 dərəcə istiliyə moruz qalanda təmas olduğu suya trilyonlarla plastik nanohissəcik qarışdırır.

Bu cür plastik materiallar tərəfindən ifraz edilən nanohissəcikləri analiz etmək üçün tədqiqatçılar öncə onların aşkar olunmasının üsulunu təyin etməli idilər. "Təsəvvür edin ki, sizdə adi plastik qəhvə stəkani var. Stəkandakı mayedə milyardlarla hissəcik ola bilər və biz onların arasında nanohissəcikləri aşkar etməliyik.

Bu isə samanlıqda iynə axtarmaq kimidir", - deyər tədqiqatçılar qeyd ediblər.

Alimlər yeni tədqiqat sayəsində nanohissəcikləri mayenin digər hissəsindən ayırıblar. Bu üsul daha əvvəllər atmosferdə mikroskopik ölçülü hissəciklərin aşkar edilməsində də istifadə edilib. Ayrılmış nanohissəciklərin konkret ölçülərini təyin etmək və onların kataloqlarını yaratmaq mümkün olub. Aşkar olunmuş nanohissəciklərə isti butanol (spirt növü) buxarı vasitəsilə təsir edilib. Proses nəticəsində spirt kondensasiya olunan sonra hissəciklərin ölçüləri nanometrdən mikrometr göstəricilərə kimi böyüyüb. Alimlər təyin ediblər ki, nanohissəciklərin ortalamalı ölçüləri 30-80 nanometrdir. Bununla belə onlardan ən böyüklərinin ölçüləri 200 nanometrdən çoxdur.

İnsanları, əşyaları və mətnləri analiz edən gözlük

"Google Glass" gözlükləri kütləvi məhsul kimi böyük uğur qazanmasa da, bəzi sahələrdə istifadə üçün yararlı sayılıb. Məsələn, "Envision" startapı "Google Glass" ilə korporativ versiyasını süni zəka texnologiyaları ilə birlikdə istifadə edərək görmə qabiliyyətində problemlər yaşayan insanların həyatını asanlaşdırıb.



Belə ki, bu gözlüklərə kiçik ölçülü kamera inteqrasiya edilib və gözlük onun vasitəsilə insanlar, mətnləri və əşyaları analiz edir. Prosesi bitirdikdən sonra isə konstruksiyasına inteqrasiya edilmiş səs-gücündürücü vasitə ilə istifadəçiyə həmin obyektlərin vizual məlumatlarını verir.

"Envision" startapının texnologiyası istifadəçiyə kimin və ya nəyin yaxınlaşdığını, olduğu hər hansı bir məkanda nələrin baş verdiyini söyləyə bilər. Hətta tanış olmayan məkənlərdə yardım lazım olan zaman gözlükdəki videozəng funksiyası sayəsində istifadəçinin öz dostları və ailə üzvləri ilə əlaqə saxlayır. Bu halda gözlüyün kamerası ilə əldə edilən görüntü zəng edilmiş şəxslərə ötürülür.

Təkmilləşdirilmiş "Google Glass" gözlüyü startapın sayında 3268.91 avroya satılır. Çoxları məbləği yüksək hesab etsələr də, bu, görmədə problemləri olan insanların ətraf aləmə istiqamətlənəməsi və hətta mətnləri oxuma bacarığını əldə etməsi əvəzinə yüksək deyil.

Çin asteroidlərə qarşı yeni sistem hazırlayacaq

Çin Yer kürəsini asteroidlərlə toqquşma təhlükəsindən qorumaq üçün xüsusi sistem hazırlamağı planlaşdırır. Bu barədə məlumatı ölkənin Milli Kosmik İdarəsinin (CNSA) rəhbəri Vu Yanhua verib.

Onun sözlərinə görə, CNSA Yer kürəsi üçün təhlükə mənbəyi olan asteroidlərin monitorinqi üçün nəzərdə tutulmuş sistem 2025-2026-cı illərdə test ediləcək.



Bu sistem asteroidlə zərbə endirmək imkanına malik olacaq. Zərbə nəticəsində bu və ya digər asteroidin traektoriyasının dəyişəcəyi güman edilir. Layihə çərçivəsində təhlükəli asteroidlərin monitorinqi və onlar barəsində məlumatların toplanması məqsədilə yerüstü və kosmik sistem yaradılması da nəzərdə tutulur. Çinli mütəxəssislər təhlükəli kosmik obyektlərlə toqquşmaların qarşısını alacaq texnologiyaları da inkişaf etdirmək niyyətindədirlər.

NASA-nın məlumatına əsasən, Günəş sistemində 1.11 milyon asteroid müəyyən edilib. Lakin əslində onların sayı daha çoxdur. Asteroid ilə toqquşma isə ən ciddi təbii fəlakətlərdən biri ola bilər. Belə ki, asteroid ilə toqquşma nəticəsində olan məhvəlmə səviyyəsi istənilən digər fəlakət nəticəsində baş verəndən daha yüksəkdir. Asteroidlə toqquşma nəticəsində dəyə biləcək zərər səviyyəsi bir çox faktorlardan asılıdır. Ən əsasları arasında isə asteroidin malik olduğu ölçüdür. Yer kürəsi üçün real təhlükə mənbəyi 140 metr və ondan daha böyük asteroidlərdir. Amma hətta ən kiçik asteroidlər belə, ciddi problemlərə səbəb ola bilər.

İlon Mask "Tvitər" in yeni sahibidir

Xəbər verildiyi kimi, "Tesla" və "SpaceX" şirkətlərinin sahibi İlon Mask artıq "Tvitər" in yeni sahibidir. O, bu qlobal sosial şəbəkə üçün 44 milyard dollar ödəyib və şirkətin 9 faiz səhmini alıb. "Tvitər" dan aktiv şəkildə istifadə edən İlon Maskın platformada 80 milyondan çox izləyicisi var.



Mask ilk dəfə bu il aprelin ortalarında "Tvitər" i almaq istəyindən danışmışdı. Qeyd etmişdi ki, sosial şəbəkəni daha da yaxşılaşdırmaq, onu "dünyada söz azadlığını ifadə etmək məkanı"na

çevirmək istəyir. Axı platforma son vaxtlar moderasiya siyasətinə görə tez-tez tənqid olunur. Üstəlik, milyardər ona yeni funksiyalar əlavə etmək və spam-botları məğlub etmək niyyətini də açıqlamışdı.

"Bu, uğurlu yatırımdır. "Tvitər" reklamdan kifayət qədər böyük həcmdə gəlirlər əldə edir. Həddəf isə əsasən yetkin insanlar auditoriyasıdır", - deyən İlon Mask əmindir ki, sosial şəbəkə məhz onun rəhbərliyi altında azad fikir ifadəsi platformasına çevriləcək. Düzü, ekspertlər hesab edirlər ki, Mask öz imkanlarını həddən artıq yüksək qiymətləndirir və o, heç də bütün hədəflərinə asanlıqla nail ola bilməyəcək. Axı bu və ya digər dövlətin siyasətindən tam azad olan bir platforma hələ ki yoxdur. Lakin İlon Maskın bunu edəcəyinə əmin olanlar da az deyil.

Android platformasında təhlükəli virus yayılıb


İnternet resurslarında "Windows 11" istifadəçilərinə Android tətbiqlər platforması olan "Google Play" dan istifadə imkanı verən tətbiq ortaya çıxıb. Onun müəllifləri istifadəçilərə həmçinin "Microsoft Office" paketinin pulsuz aktivləşdirilməsini və ümumilikdə "Windows 11" in iş prosesinin sürətləndirilməsini vəad edirlər. Əslində isə bütün bunlar yalandır.

Qeyd etmək lazımdır ki, "Windows 11" in son yeniləmələrində əməliyyat sistemi üçün Android tətbiqlərini dəstəyi imkanı aktivləşdirilmişdi. Lakin səhbət yalnız "Amazon AppStore" platformasında mövcud olan Android tətbiqlərdən gədir. Yəni bu məsələdə "Google Play Store" platformasına iştirak etmir. Dələduzlar isə bu cür fürsətdən istifadə edərək "Powershell Windows Toolbox" adlı konar tətbiqi yayımlayıblar. İstifadəyə verilmiş bu tətbiqin təsvirində qeyd edilib ki, guya o, "Google Play Store" dan istifadə imkanını verir və "Windows 11" üçün digər üstünlükləri təqdim edir.

Bu tətbiq adi virusdur. Həmin virus dələduzlara istifadəçilərdən məxfi məlumat yığmağa kömək edir. Sözügedən virus daxil olduğu kompüter sistemində bir sıra zərərli əməliyyatları yerinə yetirir.

Bəşəriyyət I tip sivilizasiyaya 2371-ci ildən tez çatmayacaq

İnsan sivilizasiyasının inkişaf səviyyəsini ölçən bir neçə üsul mövcuddur. Həmin üsullardan biri bizim nə qədər enerji istehlak etmə bacarığımıza əsaslanır. Əgər enerji istehlakını ən faydalı bacarıqlarımızdan biri kimi qəbul etsək, o zaman kainatdakı digər sivilizasiyaların da həmin bacarıqlara sahib olduqlarını güman etmək olar. Bu isə öz növbəsində sivilizasiya tərəfindən enerji istehlakının onun texnoloji inkişaf səviyyəsini təyin edən göstəricidir.



ABŞ-in Kaliforniya Texnologiya İnstitutunun alimləri yeni elmi araşdırmalarıyla bizim sivilizasiyanın "Kardaşev şkalası" üzrə I tip sivilizasiyaya uyğun gələn texnoloji inkişaf səviyyəsinə çatıb-çatmayacağını öyrənməyə çalışıblar. "Kardaşev şkalası" SSRİ astrofiziki Nikolay Kardaşev tərəfindən 1964-cü ildə yaradılıb. Bu şkalada alim sivilizasiyaları 3 tipə bölib:

- I tip sivilizasiya: bu sivilizasiya öz planetinə doğma ulduzundan gələn enerji miqdarına bərabər olan miqdarda enerji istehlak edir;

- II tip sivilizasiya: o öz ulduzunun bütün enerjisini mənimsəyə bilər;

- III tip sivilizasiya: bu sivilizasiya elə bir inkişaf səviyyəsinə çatıb ki, o öz doğma qalaktikasının bütün enerjisindən yararlanır.

"İnsanların böyük miqdarda enerjiden istifadə etmələrinə baxmayaraq, biz həttə I tip sivilizasiyaya da daxil deyilik", - deyər Kaliforniya Texnologiya İnstitutunun alimi Conatan Yang bildirir. Yer kürəsinə təqribi olaraq 10/16 vatt həcmində Günəş enerjisi gəlir. Lakin sivilizasiyamız onun 10/13 vatt həcmində

mini istifadə edir. Buna görə də alimlər özlərinə belə bir sual veriblər: ümumiyyətlə, "Kardaşev şkalası" üzrə I tip sivilizasiya səviyyəsinə çatma bilirikmi?

"Digər tərəfdən, enerji istehlakının lazımı səviyyəsinə həmin enerjinin Yer kürəsində prioritetli istehsalı vasitəsilə çatmaq olar. Çünki bütün Günəş enerjisini əldə etmək və eyni zamanda Yer kürəsini həyat üçün münbit şəraitdə saxlamaq mümkün deyil", - deyər alim qeyd edir. Aparılmış tədqiqatlar çərçivəsində alimlər 3 əsas enerji mənbəyini (qalıq yanacaq növü, atom elektrosənayilərindən əldə edilən enerji və bərpaolunan enerji) araşdırıblar.

"Əgər biz bütün qalıq yanacaq növlərini yandırsaq, iqlim elə sərt şəkildə dəyişər ki, bu, insan sivilizasiyasının məhvəlmə səbəb olar. Müvafiq olaraq, əgər siz mövcud deyilsinizsə, deməli, I tip sivilizasiya səviyyəsinə çatmadan səhbət belə gedə bilməz", - deyər Conatan Yang bildirir.

Alimlər iddia edirlər ki, iqlim dəyişikliklərindən yan keçməklə Yer kürəsindəki enerji mənbələrindən düzgün istifadə etməklə I tip sivilizasiya səviyyəsinə çatmaq olar. Lakin bu, 2371-ci ildən tez baş verməyəcək.

Hazırladı: **Ülkər XASPOLADOVA**, "Azərbaycan"



"AzerGold" QSC-nin nümayəndə heyəti Türkiyənin "Öksüt" qızıl mədəni ilə tanış olub



"AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) İdarə Heyətinin sədri Zakir İbrahimovun başçılıq etdiyi nümayəndə heyəti Türkiyənin "Çiftay" dağmadən və tikinti şirkətinin "Öksüt" qızıl mədəniyə səfər edib.

İşğuzar səfər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyindəki Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) təşəbbüsü və iştirakı, Türkiyənin Metal Sənayeçiləri Birliyini (MSB) təmsil edən MEXT Texnoloji Mərkəzi və onun tərəfdaşı "KoçDigital" şirkətinin təşkilatı dəstəyi ilə həyata keçirilib.

Kayseri şəhərində yerləşən və Kananın "Centerra Gold" şirkəti tərəfindən istismar edilən qızıl mədəniyə istehsalatın avtomatlaşdırılması prosesi ilə bağlı tətbiq edilən texnologiyalarla yaxından tanışlıq və işğuzar əlaqələrin genişləndirilməsi məqsədi daşıyan səfər çərçivəsində istehsal müəssisəsində səmərəlilik əmsalının artması, əsas keyfiyyət göstəricilərinin dəyişdirilməsi istiqamətində təcrübə mübadiləsi məqsədilə dördtərəfli görüş keçirilib. Görüşdə QSC-nin istehsal proseslərinin innovativ həllərinə və müasir texnologiyaların tətbiq edilməsi ilə avtomatlaşdırılması üzrə



potensial əməkdaşlıq perspektivləri və bu çərçivədə atılacaq növbəti addımlar müzakirə edilib.

Qeyd edək ki, fəaliyyətə başladığı dövrdən müxtəlif istiqamətlər üzrə innovativ yenilikləri tətbiq edən və daim təkmilləşdirən "AzerGold" QSC mütəmadi qaydada maddi-texniki bazasını çəkdə dövrün texniki tələblərinə uyğun olaraq yeniləyir. İnnovativ yanaşmalar təkə əvəzində istehsal prosesinin səmərəliliyinin artırılması məqsədilə deyil, biznesin inkişafı, işçilərin sağlamlığının qorunması, əmə-

yin təhlükəsizliyinin təmin edilməsi, ətraf mühitin mühafizəsi və digər fəaliyyət istiqamətləri üzrə də tətbiq olunur. Bu məqsədlə İqtisadiyyat Nazirliyinin tabeliyindəki 4SİM ilə Türkiyənin MSB-i arasında ötən ilin sonu imzalanmış anlaşma memorandumu çərçivəsində MEXT Texnoloji Mərkəzi və "KoçDigital" şirkəti ilə birgə rəqəmsal savadlılığın təşviqi, "ağıllı" istehsal proseslərinin qurulması, istehsal sahələrinə qarşılıqlı səfərlərin təşkilatı və s. kimi əməkdaşlıq istiqamətləri üzrə müvafiq addımlar atılır.

Diasporun təzyiqləri Ermənistanı iflic vəziyyətinə salıb

Ölkə əhalisi isə mitinqləri keçmiş hərbi xuntanın növbəti avantürası hesab edir

Ermənistandakı keçmiş hərbi xuntanın revanş istəyi getdikcə iflasa uğramışdır. Əhali demək olar müxalifətin keçirdiyi mitinqlərə əvvəlki kimi diqqət və dəstək göstərmir.

Xalq mitinqləri keçmiş hərbi xuntanın növbəti avantürası hesab edir. İqtidarın aksiyalar qarşısında susqun qalması isə işin digər maraqlı tərəfidir. Erməni mediasında polis Nikol Paşinyanın rəhbərliyinə keçirilməklə bağlı xəbərdarlıq etdiyi barədə məlumat yayılıb.

Ermənistan parlamentinin deputatı, "Şərəf duyuram" fraksiyasının üzvü Ayk Mamiçyanın bəzi polislərin müxalifətin tərəfinə keçdiyini və etirazçılara güc tətbiq etməkdən boyun qaçırtdığını iddia edib.

Müxalifət isə ölkədə fəaliyyət göstərən səfirliklərə xüsusi müjərici ünvanlayıb. Müraciətlərdə iddia edilir ki, səfirliklər Nikol Paşinyanla əməkdaşlıq etməkdən imtina ediblər. Parlamentin vitse-spikeri, Daşnaksütyun partiyasının üzvü İşxan Saqatlyan səfirliklərə səslenərək onlardan öz ölkə rəhbərliklərinə "Nikol Paşinyanın Ermənistanı və erməni xalqını təmsil etmədiyini" qatırdımlarını istəyib. Bundan başqa, parlamentin vitse-spikeri Ermənistanın İctimai televiziyanı hədələməyi unutmayıb və iqtidara yaxın telekanalları ölkə haqqıqlarını doğru şəkildə çatdırmamaqda ittiham edib.

Qeyd etmək lazımdır ki, hələlik xarici ölkələrdən yal-



nız ABŞ Ermənistanında baş verən hadisələrə reaksiya göstərib. Birləşmiş Ştatların Dövlət Departamentinin rəsmi nümayəndəsi Ned Prays dinc nümayişlərin açıq siyasi sistemlərinin tərkib hissəsi olduğunu deməklə kifayətlənib. Ned Prays Ermənistan hakimiyyətini təminli olmağa, etirazçıları isə zorakılıqdan çəkinməyə və ölkədəki qanunların aliyyəti, demokratiyaya hörmət etməyə çağırıb. Mitinqdəki çıxışında İ.Saqatlyan Nikol Paşinyanın antimitilli siyasəti sayəsində Ermənistanın müstəqilliyinin təhlükə altında olduğunu bildirib. Onun sözlərinə görə, həmin "vahid təhlükəsizlik sistemi"nin bərpası üçün silahlı qüvvələr yenidən dirçəldilməli və bu məqsədlə strateji partnyorlar prosesi cəlb edilməlidir.

Ermənistanın üzleşdiyi çoxsaylı böyük problemlərin

meydana gəlməsində və getdikcə daha da dərinləşməsinə əsas günahkar tərəflərdən biri kimi diaspor təşkilatları da göstərilir. Ermənistanın istərsə də xarici siyasətinin müəyyən olunmasında həlledici təsir gücünə malik diaspor təşkilatlarının mövcud fəaliyyəti adətən ölkəni getdikcə daha böyük problemlərə düçar edib. Fəaliyyət göstərdiyi xarici ölkə ərazisində özünü rahat şərət yaradan, maddi çətinliklərlə qarşılaşmayan erməni diasporunu Ermənistanın üzleşdiyi problemlər qətiyyətlə maraqlandırmır. Əksinə, diaspor Ermənistan hakimiyyətinin onun diktəsi ilə hərəkət etməsi üçün daim rəsmi İrəvanı böyük təzyiq altında saxlayır, tez-tez bu ölkəyə göndərdiyi maliyyə və digər yardımları kəşəcəyi ilə hədələyir.

Ölkədə hakimiyyəti isə hər zaman diaspor qurumla-

rımdan gələn göstəriş və əmr-ləri can-başla yerinə yetirmə-yə müntəzir dayanır. Elə bu-nun nəticəsidir ki, Ermənistanın taleyini həll edən qərarlar bu ölkədə yox, onun sərhədlərindən kənar qəbul olunur. Bu vəziyyət Ermənistanın onsuz da formal karakter daşıyan dövlətçiliyinin məhvini daha da sürətləndirməkdə, onun iflasını tezləşdirməkdədir.

Bununla yanaşı, ölkədə iqtisadi durum da getdikcə ağırlaşır. Bunu keçirilən sosioloji sorğular da təsdiqləyir. Belə ki, bu günlərdə rayı soruşulan insanların 38,3 faizi ölkə iqtisadiyyatının pis vəziyyətdə olduğunu düşünür. Respondentlərin 35,6 faizinin fikrincə, Ermənistan iqtisadiyyatı ağır vəziyyətdədir. Əhalinin yalnız 0,6 faizi iqtisadi vəziyyətin yaxşı olduğunu bildirir. Ermənistanın ümumi dövlət borcunun getdikcə artmasının da ciddi çətinlikləri meydana çıxaraçağını istisna etmir.

Beləliklə, bir daha aydın olur ki, Ermənistan cəmiyyə-tində pessimizm baş alıb gədir. İqtidar problemlərin həllində çıxılmaz vəziyyətə düşüb, müxalifət isə aksiyalarını davam etdirir. Bu vəziyyət bitməyəcək ölkədə idarəçiliyi iflic vəziyyətinə salıb.

Elçin CƏFƏROV, "Azərbaycan"



Azərbaycan hava limanlarında sərnişin axını ötən illə müqayisədə xeyli artıb

Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycanın beynəlxalq hava limanları ilin əvvəlindən ümumilikdə 900 minə yaxın sərnişinə xidmət göstərilib. Bu, 2021-ci ilin eyni dövrü ilə müqayisədə təxminən iki dəfə çoxdur.

2022-ci ilin aprel ayında sərnişin axını 247,5 min nəfər təşkil edib ki, onların 197 min nəfəri paytaxt hava limanı vasitəsilə uçuş və ya gölən sərnişinlərinə payına düşür.

Bakı hava limanının əsas aviadaşıyıcıları olan "AZAL" və "Buta Airways" aviashirkətləri - müvafiq olaraq 350 min və 114 min sərnişin daşıyıblar ki, bu da ümumilikdə xidmət göstərilən sərnişinlərin ümumi payının 51 faizini təşkil edir.

2022-ci ilin aprel ayında 23 xarici aviashirkət Bakı hava limanına müntəzəm uçuşlar həyata keçirib. Aviadaşıyıcıların sayının azalması Rusiya aviashirkətlərinin Azərbaycana uçuşların dayandırılması ilə bağlıdır.

Aprel ayında Bakıdan ən populyar istiqamətlər onluğuna İstanbul, Moskva, Dubay, Tbilisi, Minsk, Ankara, İzmir,



Frankfurt, Əbu-Dabi və Aktau şəhərləri daxil olublar.

Heydər Əliyev Beynəlxalq Aeroportu (IATA: GYD) - sərnişin və yük daşımalarının həcmi, uçuş-əməliyyatları, aeroqazal kompleksinin sahəsi və yük kompleksinin buraxılış gücünə görə Azərbaycanın və regionun ən böyük hava limanıdır. 2021-ci ildə Heydər Əliyev Beynəlxalq Aeroportu "Skytrax" beynəlxalq

hava nəqliyyatı reyting agentliyi tərəfindən hava limanları üçün COVID-19 pandemiyası dövründə epidemioloji təhlükəsizlik üzrə "5 ulduz" reytinginə layiq görülmüşdür. Bu, sərnişinlərinə və əməkdaşlarına koronavirus infeksiyasının yayılmasından qorumaq üçün Heydər Əliyev Beynəlxalq Aeroportunda tətbiq olunan COVID-19 tədbirlərinin səmərəliliyinin ən yüksək qiymətləndirilməsidir.

"Səba" ASC-nin səhmdarlarının nəzərinə!

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-1-ci maddəsinə müvafiq olaraq "Səba" ASC-nin Direktorlar Şurasının qərarına əsasən, 30 iyun 2022-ci il saat 15:00-da Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 1 ünvanında cəmiyyətin inzibati binasında "Səba" Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının növbəti Ümumi Yığıncağı keçiriləcək.

Ümumi Yığıncağın gündəliyinə aşağıdakı məsələlərin müzakirəsi daxil edilmişdir.

Gündəlikdəki məsələlər:

- "Səba" ASC-nin 2021-ci il üçün illik (maliyyə) hesabatları barədə.
 - Digər məsələlər.
- Cəmiyyətin bütün səhmdarlarına izah olunur ki, səhmdarlar Ümumi Yığıncağın gündəliyinin layihəsinə dair təkliflər vermək və gündəliyə daxil edilmiş məsələ (və ya məsələlər) üzrə müvafiq sənədlərlə Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 1 ünvanında tanış olmaq hüququna malikdirlər.

Cəmiyyətin bütün səhmdarlarının diqqətinə çatdırılır ki, hazırda ölkədə davam edən pandemiya şəraiti ilə əlaqədar olaraq Ümumi Yığıncağın, məsafədən (onlayn) qaydada Zoom proqramı vasitəsilə səhmdarların cəmiyyətə təqdim etdikləri telefon nömrələrinə və ya email ünvanlarına bir neçə gün öncədən iştirak linki göndərməklə keçirilməsi mümkündür.

Gündəliklə əlaqədar münasibət bildirməsi üçün və ümumi yığıncağın onlayn qaydada keçirilməsi zamanı təlimat almaq üçün əlaqə telefonu: (+994 12) 448-16-01; Ümumi Yığıncağın keçirilməsi üçün ünvan: AZ 0100, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 1.

İdarə Heyəti

◆ Dünya gündəmi

Bəşəriyyət aclıq astanasındadır

Zəngin ölkələr inflyasiya, kasıb ölkələr isə iğtişaş təhlükəsi ilə üzləşə bilərlər

Almaniyanın "Welt-hungerhilfe" Humanitar Təşkilatının apardığı araşdırmaların nəticəsində əsasən, dünyada aclıq təhlükəsi getdikcə artacaq.

Bunun səbəblərindən biri hazırda davam edən Rusiya-Ukrayna münaqişəsidir. Qeyd edilir ki, münaqişədən əvvəl Ukrayna dünyanın əsas taxıl istehsalçılarından biri idi. Bir çox ölkələr, xüsusilə də Şimali Afrika dövlətləri məhz Ukraynadan gələn ucuz buğdan asılıdılar.

Humanitar təşkilat "Böyük yeddi illik" ölkələrinin kənd təsərrüfatı nazirlərinin görüşü rəfəsində Ukraynadakı münaqişə ilə əlaqədar dünyada ac insanların sayının daha da kəskin artacağı təhlükəsi barədə xəbərdarlıq edib.

Təşkilatın siyasi məsələlər üzrə müavini Rafael Şnayder bildirib ki, bunun qarşısını almaq üçün nazirlər



təcili tədbirlərin həyata keçirilməsi prosesinə mümkün qədər tez başlamalıdır. Onun dediyinə görə, bu tədbirlər görülməzsə, o zaman ərzaq qiymətlərinin bahalaşması aqların sayının daha da artmasına səbəb olacaq. Hazırda dünyada təxminən 800 milyon insan aclıqdan əziyyət çəkir və bu hal təkə Ukraynadakı vəziyyətdən deyil, həm də sistemli səhvlərdən qaynaqlanır.

Agentlik Ukraynadan id-xal çatışmazlığını aradan qaldırmaq üçün Kənd Təsərrüfatı Nazirliyinin buğda yetişdirməyi asanlaşdırmaq planını sort tənqid edib. Şnayder alman nazirinin taxıl yetişdirilməsi üçün Avropa İttifaqının ekoloji əhəmiyyətli ərazilərindən istifadə etmək niyyətini "səhv" adlandırdı. O, əvəzində dünyanın cənub bölgələrində kənd təsərrüfatını inkişaf etdirməyə, kənd təsərrü-

fatı məhsullarının regional ticarətini genişləndirməyə, id-xal kvotalarını artırmağa və kiçik fermerlərə dəstək verməyə çağırıb.

Dünyada buğda ixracının üçdəbiri təhlükə altındadır. Zəngin ölkələr inflyasiya, kasıb ölkələr aclıq və iğtişaş təhlükəsi ilə üzləşə bilərlər.

Xatırladaq ki, 2011-ci ildə taxılın qiymətinin kəskin bahalaşması fonunda Şimali Afrikada və Yaxın Şərqdə "ərəb baharı" adlı üsyan və inqilablar dalğası başlamışdı. Sonradan bu dalğa Suriyaya çatdı və hələ də əmin-amanlığın bərqərar olmadığı bu ölkədə vətəndaş müharibəsinə səbəb oldu.

Almaniyanın əmtəə bazarları üzrə eksperti Karsten Friç isə bildirir ki, problem daha genişdir və bütün dünya ərzaq bazarına aiddir, çünki indiyədək global buğda ixracının təxminən 30 faizi Rusiya və Ukraynadan nişan düşüb.

Rizvan CƏFƏROV, "Azərbaycan"

OXUCULARIN NƏZƏRİNƏ! "AZƏRBAYCAN"

qəzetinə 2022-ci il üçün abunə yazılışı kampaniyası davam edir!

Abunə respublikanın bütün poçt şöbələri tərəfindən aparılır. Eyni zamanda aşağıda göstərilən mətbuatçıyı qurumlarına müraciət edə bilərsiniz:

"Azərpoçt" MMC (012) 598-49-55, (051) 225-02-13

"Qaya" firması (012) 566-77-80, (050) 214-40-53

"Region Press" MMC (055) 316-79-01, (050) 316-79-01

"Səma-M" MMC (012) 594-09-59

"Ziya" LTD (012) 497-76-96, (050) 306-77-22

"Pressinform" MMC (012) 598-49-52, (070) 340-01-00

"City press" MMC (055) 819-09-26

1 illik 124,80 (yüz iyirmi dörd manat səksən qəpik) manat

6 aylıq 62,40 (altmış iki manat qırq qəpik) manat

3 aylıq 31,20 (otuz bir manat iyirmi qəpik) manat

Hörmətli oxucular!
Abunə ilə bağlı hər hansı bir problemlə üzləşsəniz, redaksiyaya (012) 539-59-33 nömrəli telefona zəng vura bilərsiniz.

ABUNƏ YAZILMAĞA TƏLƏSİN!

B İ L D İ R İ Ş

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən 30 mart 2022-ci il tarixdə www.etender.gov.az portalında və 31 mart 2022-ci il tarixdə "Azərbaycan" qəzetində elan olunmuş "Azərbaycan Biznes Palataları və Əmtəə Birjaları Birliyinin konsepsiyasının hazırlanması işləri"nin və "Birjalar və palataların inkişafı məqsədilə institusional təkliflərin hazırlanması və bu istiqamətdə hüquqi məsləhətlərin verilməsi ilə bağlı iş və xidmətlər" in satın alınması ilə bağlı keçirilmiş təkliflər sorğularında "İnkişaf Korporasiyası" QSC qalib şirkət elan olunmuşdur.

Həmin QSC ilə müvafiq satınalma müqavilələri imzalanmışdır.

Tender komissiyası

Atçılıq şousunda möhtəşəm çıxış

Böyük Britaniyada Vindzor qəsri ətrafında keçirilən "Kral Atçılıq Şousu" çərçivəsində Azərbaycanın 70 nəfərdən ibarət nümayəndə heyətinin ilk çıxışı olub.

Azərbaycan Respublikası Atçılıq Federasiyasından (ARAF) AZƏRTAC-a bildirilib ki, Azərbaycanın Britaniyaya qədər böyük yol qət etmiş 15 Qarabağ atının iştirakı ilə nümayiş



etdirilən xüsusi şou proqramı tamaşaçılar tərəfindən rəğbətə qarşılanıb.

Beş min tamaşaçının tribunaldan və milyonlarla insanın ekran qarşısında canlı izlədiyi 6 dəqiqəlik "Odlar Yurdu" tamaşasında süvərlərimizin atçapma məharətləri, eləcə də əsrarəngiz musiqimizin sədaları altında milli rəqslərimiz izləyiciləri valeh edib.

Mayın 12-dən 15-dək təşkil olunan şouda Azərbaycan nümayəndələrinin ümumilikdə dörd çıxışı nəzərdə tutulub.



Azərbaycan Respublikasının ərazisində COVID-19 ilə bağlı son vəziyyət	
Ümumi	Bu gün 13.05.2022
Ümumi yoluxanların sayı	792 664
Yeni yoluxanların sayı	9
Ümumi sağalanların sayı	782 890
Yeni sağalanların sayı	7
Aktiv xəstə sayı	65
Ümumi test sayı	6 847 892
Yeni test sayı	2 658
Ümumi ölümlərin sayı	9 709
Yeni ölümlərin sayı	0

Azərbaycan Respublikasının ərazisində COVID-19 əleyhinə aparılan vaksinasiya ilə bağlı son vəziyyət	
Ümumi	Bu gün 13.05.2022
Vaksinasiya edilənlərin ümumi sayı	13 681 428
1-ci dərəcə vaksinasiyası sayı	5 343 196
2-ci dərəcə vaksinasiyası sayı	4 843 421
3-üncü dərəcə vaksinasiyası sayı	3 252 206
Həyata keçirilən "booster" dərəcə vaksinasiyası sayı	242 605
Ümumi vaxtın sayı	3 180
1-ci dərəcə vaxtının sayı	338
2-ci dərəcə vaxtının sayı	268
3-üncü dərəcə vaxtının sayı	2 322
Həyata keçirilən "booster" dərəcə vaxtının sayı	252

"AZƏRBAYCAN" qəzetinin reklam xidməti 539-49-20

ALLAH RƏHMƏT ELƏSİN!

Milli Aviasiya Akademiyasının rəhbərliyi və kollektivi Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin üzvü, texnika elmləri doktoru, professor

ARIF ZÜLFÜQAR OĞLU QULİYEVİN

vəfatından kədərli xəbərini bildirir və mərhumun ailəsinə dərin hüznü başsağlığı verir.

Qeydiyyat nömrəsi 1

"Azərbaycan" qəzetinin kompüter mərkəzində yığılıb səhifələnməmiş, "Azərbaycan Nəşriyyatı" MMC-də çap edilmişdir

Rəsmi sənəd və çıxışlarda sənədlərlə bərabər, dərc üçün göndərilən digər yazılarda fikirlər də Azərbaycan dövlətinin mənafeyinə uyğun gəlmişdir


Əyləmələrə cavab verilmir və onlar geri qaytarılmır

Gündəlik qəzet

Tiraj 5951
Sifariş 1307
Qiyməti 40 qəpik

BAŞ REDAKTOR

Bəxtiyar SADIQOV



Ünvan

AZ 1073, Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, 11 mərtəbə e-mail: secretary@azerbaijan-news.az az.reklam@mail.ru azerbaijan-news@mail.ru www.azerbaijan-news.az

Telefonlar

Qəbul otağı - 539-68-71, Baş redaktor müavini - 538-86-86, 434-63-30, 539-72-39, Məsul katib - 539-43-23, Məsul katib müavini - 539-44-91, Parlament və siyasət şöbəsi - 539-84-41, 539-21-00, İqtisadiyyat şöbəsi - 538-42-32, 538-35-55,

Beynəlxalq həyat, idman və informasiya şöbəsi - 539-63-82, 432-37-68 Humanitar siyasət şöbəsi - 538-56-60 İctimai əlaqələr şöbəsi - 539-49-20, 538-31-11, Fotoillüstrasiya şöbəsi - 538-84-73, Kompüter mərkəzi - 538-20-87, Mühəsiblik - 539-59-33